



"SƏS" qəzeti mənim
ürün ən əxiz qəzətdir

**"Modernləşmə yolu: siyasi
partiyaların məsuliyyəti"**



3



Nº 048 (6731)



16 mart 2023-cü il.
Qiyməti 60 qəpik

İdman yurdu Azərbaycan!

İdmanın bugünkü inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birləşdirilib və dönyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdəş kimi qəbul olunur.



8

**Boşanma
zamanı
uşaqlarla necə
davranmalı?**



12

Türk Birliyi sarsılmazdır!

Ankarada Azərbaycan və
Türkiyə prezidentləri arasında görüş olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. AZƏRTAC xəber verir ki, Ankaradakı Prezident

Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qaroval dəstəsi düzəlmüşdü. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

**Fransanın
islamafob
problemi**



5
Nefəs alma! Öldürür!



13

**SEPAH-in
Almaniyadakı
podratçısı kim olub?**



15

**Bu futbolçu "Manchester
Siti"nin tarixinə düşdü**



16

"Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq aparılır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kanseri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

"Əminəm ki, mənim sefərim bizim ikitərefli münasibətlərimizə çox böyük töhfə verəcəkdir", - deyə dövlətimizin başçısını vurğulayıb. Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyaset kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçıdır. Bu prosesde heç şübhəsiz ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtirami, ölkə başçısının global siyaset meydanında olan nüfuzudur. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ile müxtəlif platformalarda keçirilən görüşləri, hemçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə ev sahibliyinin Azərbaycana həvəle edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Bələ ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərimizin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdəşə çevirir. Dövlət başçımızın dəfələrlə söylediyi kimi, bu gün sərr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdəş kimi tanınır.

Elə bu günlərdə, yəni martın 13-də Prezident İlham Əliyevin Kanseri Olaf Şoltsun dəvəti ilə Almaniyaya işgüzar sefəri, sefər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Walter Ştaynmayerlə, Kanseri Olaf Şoltsla və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçen görüşləri, iqtisadi sahədə, o cümlədən sənaye, neqliyyat, enerji, kənd təsərrüfatı, tehsil, texnologiyalar və digər sahələrde əməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi bir daha Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzunun təsdiqi olmaqla Almanıyanın Azərbaycanın əhəmiyyətini qəbul etməsidir.

Bir sözə, Azərbaycan-Almanya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından Azərbaycan Prezidentinin Almanıyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saatda yaxın davam edən uğurlu görüşləri bir daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu.

AZƏRBAYCANIN İNKİŞAFI BİZƏ ÖZ RESURSLARIMIZA GÜVƏNMƏK İMKANI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almanıyanın 30-a yaxın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı Münxendə keçirilən görüşü xatirdədir: "Biz üç həftə bundan əvvəl Münxendə görüşmüştük. Beləliklə, bu, bir aydan az müddətdə mənim Almaniyaya ikinci sefərimdir. Bu dəfə mən Almaniyaya Kanseri Olaf Şoltsun dəvəti ilə gəlmisinə. Sabah mənim Prezidentlə və Kanslerlə görüşlərim olacaq və əlbəttə, biz siyasi gündəliyə aid məsələlərlə birlikdə, sözsüz ki, ticari və iqtisadi əlaqələrimizin genişlənməsi imkanlarını da müzakirə edəcəyik".

Dövlət başçısı ölkəmizin iqtisadi cəhətdən müstəqil olduğunu deyərək bildirib ki, məhz buna görə də Azərbaycanın inkişafı bize öz resurslarımıza güvənmək imkanını verdi: "Azərbaycanın inkişafı bize öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin en əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərə-



Azərbaycan – Almaniya əlaqələri yüksələn inkişaf yolunda

PREZİDENT İLHAM ƏLİYEV: "Almaniya ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir"

findən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzreyik və yeni kreditlər götürməyi planlaşdırıraq".

İNDİ HƏDƏF İQTİSADIYYATIMIZIN DAHA ÇOX ŞAXƏLƏNDİRİLMƏSİ ÜZƏRİNDE İŞLƏMƏKDİR

Prezident İlham Əliyev onu da bildirib ki, idı isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir: "Son iyirmi il əsasən enerji sektorunu sayəsində sürətli iqtisadi artım illeri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünkü ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik".

Prezident İlham Əliyev onu da vurğulayıb ki, son 20 ilde iqtisadiyyatımız üç dəfədən çox artıb: "Son 20 ilde iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcum azalmasına strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumatə görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi".

İNDİ HƏDƏFƏ NAIL OLUNDUĞUNDAN BİZ BORCLANMA STRATEGİYAMIZA YENİDƏN BAŞLAYIRIQ

Azərbaycan Prezidenti İlham Əliyev Almanıyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə onu da deyib ki, artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkışaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətəşmələrə başlamışdıq: "Lakin infrastruktur layihələri, yoltikintisi, dəmir yolu və sair üçün borc aldığım əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorunuzun imkanları artdıqdan, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacaq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözə, texnoloji kecidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracaq".

"Bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyaren tərəfindən Avropa üçün enerji sektorunda

etibarlı tərəfdəş adlandırılın", - deyən Azərbaycan Prezidenti "Nailiyyətlerimiz bu cür qiymətləndirilməsi böyük şərəkdir. Həqiqətən də real hədəf olan yerdə biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik".

AVROPADA TƏBII QAZA TƏLƏBATIN ARTMASI İLƏ ƏLAQƏDAR KƏMƏR İMKANLARIMIZI GENİŞLƏNDİRİRMƏYİ PLANLAŞDIRIRIQ

Dövlət başçımız bildirib ki, artıq ölkələr ilə Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb: "İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırıraq".

Dövlətimizin başçısı 16 milyard kubmetr tutumu olan TANAP-in 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-in isə 20 milyard kubmetrədək genişləndirilməsinin planlaşdırıldıqını vurğulayaraq bildirib: "Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, cümlə təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemi birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməye ehtiyacı var".

BİZİM QAZ TƏCHİZATIMIZIN KİFAYƏT QƏDƏR ŞAXƏLƏNDİRİLMİŞ COĞRAFIYASI VAR

Bəli, bu gün neft ölkəsi və eyni zamanda, qaz ixracatçısı kimi də nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünen Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərinin reallığı əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorunuzun imkanları artdıqdan, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacaq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözə, texnoloji kecidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracaq".

Dövlət başçısı İlham Əliyev martın 13-də Berlində Almanıyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunduğunu deyib: "Rusiya-Ukrayna mühərbiyi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə

bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərefdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün her şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var".

Rusiya-Ukrayna mühərbiyi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbatın artlığını qeyd edən dövlətimizin başçısı bildirib: "Ötən il tranzit yüklerimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yüksək məsələlərdən 15 milyon ton olan dəniz ticarət limanında müyyən təxərriq yaranıb. Bir sözə, biz çox üzəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırıraq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidi var, Almaniya şirkətləri bu sahədə bizim tərefdaşlarımız olacaqlar".

Bir sözə, enerjiyə olan daxili tələbatını

ödəyen Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatısına çevrilərək dönya enerji xəritəsinə mütemadi eləvelər edir və Azərbaycanın malik olduğu nəhəng enerji resurslarından daha səmərəli istifadə etmesi üçün yeni imkanlar yaranır.

AVROPA İTTİFAQI-AZƏRBAYCAN ƏLAQƏLƏRİ İSTİQAMƏTİNDƏ ÇOX ÖNƏMLİ ADDİMLƏR ATILIR

Prezident İlham Əliyev martın 14-də Berlində Almaniya Kanseri Olaf Şolts ilə mətbuata bəyanatında bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önemli addımlar atılır: "Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdəşlikə dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir. Memorandumun sürətli və vaxtında icrası bir dərəcədə göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərefdaşdır".

Azərbaycan Prezidenti mətbuata bəyanatında onu da söyləyib ki, biz Avropa məkanına qaz ixracatımızı artırırıq: "Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksem, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq. Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısını olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib".

"Gələcəkdə Azərbaycan Avropaya tekçə təbii qaz yox, yaşıllı enerjini ixrac edən ölkəyə əlavələşdirəcək", - deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycanın çox geniş bərpəolunan enerji potensialı var. Tekçə Xəzər dənizinin külək enerji potensialı 157 qıqavata bərabərdir. Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: "Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya tekçə təbii qaz yox, yaşıllı enerjini ixrac edən ölkəyə əlavələşdirəcək".

Beləliklə, bu gün uğurlu enerji siyaseti reallaşdırıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora əvvələşdirəcək: "Rəsədliyən enerji potensialı ölkəmizdən daha neçə onilliklər ərzində də Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaq".

Və Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Dövlət başçımızın söylediyi kimi: "Mən Almaniya ilə Azərbaycan arasında müzakirə etdiyimiz sahələrdə və bu sahələrdən də kənara çıxaraq həqiqətən də güclü tərefdaşlığın olacağını səbirsizliklə gözləyirəm".

RƏFIQƏ KAMALQIZI

www.sesqazeti.az



Martın 15-də Çin Kommunist Partiyasının (ÇKP) təşəbbüsü ilə "Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti" mövzusunda ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqu keçirilib.



"Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti"

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqunda iştirak edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP idarə Heyeti ve Təftiş Komissiyasının Milli Meclisin Azərbaycan-Çin parlamentlərə rəlaqlərlə üzrə işçi qrupunda təmsil olunan üzvləri və Mərkəzi Aparatın



məsul əməkdaşları tədbirdə iştirak ediblər.

ÇKP-nin XX Qurultayından sonra dünya siyasi partiyaları ilə ilk dəfə təşkil olunan dialoqda Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının baş katibi Si Cinpin çıxışında hər ölkənin öz milli xüsusiyyətlərinə və maraqlarına uyğun modernləşmə yolu seçməsinə dəstək ifadə edib, beynəlxalq münasibətlərdə hegemonluq

və diktə siyasetini qəbul edilməz adlandırıb, müxtəlif ölkələrin siyasi partiyalarının yeni çağırışlar mühitinə uyğun dünyadan qurulmasına rolunun artırılmasına çağırış edib.

Tədbirdə geləcək inkişaf üçün yeni ideya, konsepsiya və stratejiyanın təqdim edilmesi, müxtəlif ölkələrin siyasi partiyalarının iştirakı ilə daha sağlam və təhlükəsiz dünyadan qurulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

"Biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorunmalıyıq"

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

"Heydər Əliyev İli" çərçivəsində martın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə partiyanın Xətai və Nizami rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.



Əvvələcə Dövlət himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad ediləsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbiəfələkət nəticəsində hələk olanların eziş xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdi-

yini bildirib. O qeyd edib ki, müxtəlif dövlətimizin müasir tarixi fenomenal şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonunun Azərbaycan xalqının həyatında tələyülü bir dövr kimi xarakterizə olunduğuunu deyən V.Rəhimzadənin sözlərinə görə, həmin dövrdə baş verən hadisələr, xalqın və dövlətin xilas edilməsi zərureti ulu öndər Heydər Əliyevin hakimiyətə qayıdışını şərtləndirib. Təşkilat sədri deyib ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı



qarşısındaki misilsiz xidmətlərinə, eləcə də Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, hazırlı inkişaf səviyyəsinə gelib çıxmışında Heydər Əliyev siyasetinin müstəsna roluna geniş nəzər salınması baxımından müstəsna əhəmiyyətə malikdir. Ümummilli Liderin şah əsəri olan müasir Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənlərin şahidi olmayan gənc nəsil bilməlidir ki, nəyin bahasına azadlığımızı, müstəqilliyimizi qoruyub saxlaya bilmmiş. Bu baxımdan, YAP Veteranlar Şurasının üzvlərinin fikirləri, onların Heydər Əliyev siyasetinin ayrı-ayrı aspektləri haqqında düşüncələri gənclər üçün önemlidir.

Cıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın idarə Heyetinin üzvü Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir

mərhələ təşkil edib: "Heydər Əliyevin hakimiyətə birinci gəlişi xalqın həyatında dönlüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerine yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağıllımaq ərefəsində olan ölkəmiz dənəmik inkişaf edən bir dövlətə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yöneltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorunmalıyıq".

A.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev bu gün Heydər Əliyev yolunu uğurla davam etdirir: "Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaş-

gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin ərsini dərin-dən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadıq olmalıdır".

YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov da çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı karşısındı misilsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən A.Cahangirovun sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, ulu öndər Heydər Əliyevin zəngin ərsinən həzər zaman öyrəniləcəyini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Ulu Öndərin təhsil siyasetindən bəhs edib, bu siyasetin respublikamızın inkişafına verdiyi töhfələri vurğulayıb. A.Cahangirov gənclərə hər zaman yüksək bilik və bacarıqlara yiyələnməyi tövsiyə edib.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü Xeyreddin Qoca ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, Heydər Əliyev hələ sovetlər dönməndə respublikamıza rəhbərlik edərkən neqativ hallara qarşı qətiyyətli mübarizə aparıb: "Yaradıcı insan kimi məni Heydər Əliyev şəxsiyyətindən ən çox cəlb edən xüsusiyyət onun malik olduğu cəsəret, fədakarlıq, qətiyyət, humanizm, mərhamət, əsl vətəndaş mövqeyi, azərbaycançılıq hissələridir".

Ulu öndərin xilaskarlıq missiyasından ətraflı bəhs edən X.Qoca qeyd edib ki, Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayaçaq. O, gənclərə Heydər Əliyevin zəngin ərsini öyrənməyi, həzər zaman doğru yolla getməyi və mübarizə olmağı tövsiyə edib. Daha sonra görüş diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.



صداي آمريكا
به گفته برخی مقامات غربی، یک شهروند ایرانی-آلمانی به نام «رامین یکتاپرست» عامل هدایت‌کننده یک سری حملات در ماههای اخیر علیه یهودیان و کنیسه‌ها در آلمان بوده است.

Tehran rejiminə bağlı olan Ramin Yektaiprest son aylarda bu ölkədə yaşayın yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edib




مهمانپرست متولد آلمان و ۳۴ ساله است. او همچنین برای مدتها یک روسپی خانه را در شهر لورکوزن اداره می‌کرد.

Biz dəfələrlə İran İslam Respublikasının xarici ölkələrdəki səfirliliklərində qanunsuz şəkildə fəaliyyət göstərən xüsusi adamlarının fəaliyyətləri barədə yazılarla çıxış etmişdik. Belə ki, terror niyyətli həmin şəxslər Tehran rejiminin xarici ölkələrdə yaşayın və mühacirlik hayatı sürən insanlara qarşı təhdid, təzyiq və s. xarakterli əməllər törətmələri ilə yanaşı, digər cinayətlərə də al atırlar. Daha dəqiq desək, Tehran rejiminin maraqlarını bölüşməyən digər ölkələrə qarşı kirli niyyətlərini icra edirlər. Belə şəxslərdən biri haqqında da məlumat əldə olunub – Ramin Yektaiprest.

Onun cah-cəlallı və zəngin hayatı da diqqətlərdən yaxınmayıb

Qeyd edək ki, "Azad Iran" teleqram kanalının yazdırığına görə, bu kimi şəxslər arasında, hətta xarici ölkələrin vətəndaşlıqlarını alanlar

da var ki, onların fəaliyyətləri bilavasitə Tehran rejimi tərəfindən idarə olunur, onlar müxtəlif niyyətli təlimatlar alaraq mollaların siyasetlərini xarici ölkələrdə icra edirlər. Xuxarıda adı çəkilən şəxs de məhz bu sıradandır. Bu adamın 34 yaşından olduğu bildirilir və daha bir məlumatda görə İran doğumlu



alter-ego-media.de

SEPAH-in Almaniyadakı podratçısı kim olub?

casus Almaniyanın Leverkuzen şəhərində fahişəxana işledib. Onun cah-cəlallı və zəngin hayatı da diqqətlərdən yaxınmayıb.

Artıq belə bir iddialar da var ki, Ramin Yektaiprest son aylarda Almaniyada yəhudilərə və sinaqoqlara qarşı silsile hücumların təşkilinə başçılıq edib. Həmin iddialara əsasən, bu, Tehran rejiminin antisemitizm siyasetinin tərkib hissəsidir ki, hazırda adıçəkilən şəxs tərefindən həyata keçirilir. Məlumatə görə, Tehrandan olan Ramin Yektaiprest Almaniyada "Babek J" kodlu şəxslə əlaqə quraraq, xüsusi tapşırıq əsasında yəhudilərin fəaliyyət göstərdikləri məkanlara qarşı hücumların koordinasiya edilməsinə rəhbərlik edib.

Bu şəxs Bohumda yəhudili sinaqoquna bağlı məktəbə Molotov kokteyli atmaq və Dortmunddakı sinaqoqqa qarşı növbəti hücumu planlaşdırmağa görə məsuliyyət daşıyır

"Azad Iran"ın digər məlumatına görə, daha önce Almaniya mətbuatı ölkənin kəşfiyyat orqanlarına istinadən xəber vermişdi ki, bu şəxs şəhərdəki yəhudili sinaqoquna silahlı hücum, Bohumda yəhudili sinaqoquna bağlı məktəbə Molotov kokteyli atmaq və Dortmunddakı sinaqoqqa qarşı növbəti hücumu planlaşdırmağa görə məsuliyyət daşıyır.

Bazar ertəsi isə "Washington Post" qəzeti beş alman təhlükəsizlik rəsmisine və iki Qərb kəşfiyyat rəsmisine istinadən yazmış ki, o, Tehran vasitəsilə və SEPAH rəhbərliyi altında yəhudili sinaqoqlarına qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinir. Ötən il isə alman mətbuatı yazmışdı ki, Yektaiprest Almaniyadakı cinayətkar dəstələrlə tanışlığına görə, əslində, bu ölkədə SEPAH-in uzaqdan podratçısı rolunu oynayır.

Diqqətçəkən məqam budur ki, həmin şəxs artıq İrana qaçıb. Aparılan araşdırmlardan sonra o da bəlli olub ki, o SEPAH-dan aldığı əmər əsasən Almaniyada "Cəhənnəm məlekələri" adı altında çete qurub. Artıq Almaniya hökuməti onun hebs edilmesi ilə bağlı beynəlxalq order verib. Ehtimal var ki, terrorçu hazırda öz ölkəsindəki SEPAH sıralarında fəaliyyət göstərir.

Hadişə ilə bağlı Almaniyanın ARD kanalına müsbəhə verən istintaqçılardan biri etraf edib ki, söhbət "dövlət terrorundan" gedir.

Tehran rejimi Avropa ölkələrində yaşayan insanların həyatlarını təhlükəyə atmaqla bənzər kirli niyyətlərini ortaya qoyur

Onu da xatırladıq ki, məhz bu kimi cinayətkar şəxslərin hesabına xarici ölkələrdə Tehran rejimine qarşı çıxan insanlara diskriminasi-




ya siyaseti yürüdülməkdədir. Xüsüsilə, Tehran rejiminin ifşası ilə bağlı fəaliyyəti göstərən fəal ictimaiyyətçilər, habelə jurnalistlər təqiblərə məruz qalır, oğurlanırlar. Diqqətçəkən məqam həm də budur ki, İranda səngiməyən xalq etirazları gücləndikcə, Tehran rejimi daha da azgınlaşır, hətta digər ölkələrdəki adamları vəsisi ilə açıq-aşkar terror siyaseti yürüdəcəyini bəyan edir. Bütün bunlar isə bir daha sübut edir ki, rejimin başbələnləri də qurduları hakimiyətin təməlinin boşaldığının fərqinə varmağa başlayıblar. Görünür, bu səbəbdən müxtəlif ölkələrdə, xüsüsilə, Avropa ölkələrində yaşayan insanların həyatlarını təhlükə altına atmaqla bənzər kirli niyyətlərini ortaya qoyurlar.

Rövşən RƏSULOV



براساس گزارش‌ها، رامین یکتاپرست از تهران و از طریق تماس با فردی به نام «باپک ج» در آلمان، هدایت حملات علیه اماکن یهودی را بر عهده داشته است.

پیşter رسانه‌های Almaniya به NCL از تشکیلات اطلاعاتی این کشور گزارشدادند که این شخص برای تیراندازی به یک کنیسه در شهر اسن، پرتاب بطري آتش به یک مدرسه وابسته به یک کنیسه یهودیان در شهر بوخوم و یک حمله دیگر علیه یک کنیسه در شهر دورتموند برنامه‌ریزی کرده است.



Fransanın islamofob problemi

Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dirlərəsi Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü-nə həsr olunan "İslamofobiya irqçılıyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni global və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

Təbii ki, tədbirin keçirilməsinə zərurət, səbəb yaranmasa idı dünyanın bir səra ölkələrindən nümayəndələr paytaxtımıza toplanmazdı. Səbəblərdən biri də bu gün dünyanın bəzi ölkələrində, xüsusən de Avropanın "demokratiya" və "insan haqları" ilə "doymuş" cəmiyyətlərində islama, müsəlmanlara qarşı aparılan təcridədici, ayrişəkiliy və hətta düşməncilik siyasetidir. Fransada, İsvəçdə, Niderlandda, Danimarkada, Belçikada islam dininə qarşı, müsəlmanlara qarşı artan təzyiqlər diqqətdən yayınmamalıdır. PKK-ya verdiyi dəstək və bu terror təşkilatına öz ərazisində logistik mərkezlerin yaradılmasına imkan yaratdığı üçün İsveçin NATO-ya daxil olmasına qarşı veto hüququndan istifadə edən Türkiyənin Oslodakı səfəriyli qarşısında müqəddəs "Quran-i Kərim" i yandırılması da islamofob yanaşmadır.

Bakıda keçirilən konfransın əsas məqsədi də beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Qeyd edək ki, konfransda 32 ölkədən alımlar, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndəleri iştirak edir. Müzakirələrdə islamofobiya ile mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürleri, dünya mediasında islamofobiya mövzuları etrafında fikir mübadiləsi aparılır və yaxın gələcəkdə başvermə ehtimalı hər an keçidkə yüksələn risklərin aradan qaldırılma yolları anan.

İslamofo - "islam qorxusu"...

Mənbələrdə islamofobiyanın "islam qorxusu" mənasını verdiyi yazılıb. Bu termin İslamdan və müsəlmanlardan çəkinməni ifade edir. Bu gün Avropada və hətta okeanın o təyində islamofobiya təbliğatı ilə islam dininin təsirindən necə qurtulmaq, ona yaxın gedənlərə bundan qurtulmağın yollarını "başa salmaq"la sanki insanlara yardım etmiş kimi özlərini təqdim edirlər. Qərb ideoloqlarının en çox qorxduğu islam dini ilə tanış olmaq və daha çox gənclər arasında geniş yayılan meyllilikdir. Onlar düşünürler ki, əgər qərblə, daha konkrüt desən xristian gənclər islam dinini anlamaq və öyrənmək istəsələr fəlakət baş verəcək. Ona görə də bu qorxı ilə bərabər, müsəlmanlara qarşı ayrı-seçkilik və düşməncilik toxumu da səpilir.

Bu gün "islamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifret hissi nəzərdə tutulur. Tarixi qaynaqlarda başqa bir maraqlı səbəb də var. Bu da İspaniyada Əndəlusun müsəlmanlar tərefində feth edilməsi ilə əlaqədardır. Bu təbliğat yaq yürüşlərinə əsgər toplamaq məqsədile kilsə nümayəndələri tərefindən aparmışdır. 11 sentyabr 2001-ci ildə Nyu York şəhərində baş verən terrorun müsəlmanlar, "islam terrorçuları" tərefində törədilməsi barədə məlumatların media üzərində yayılması da islama qarşı nifret toxumunun səpilməsinə hesablanmışdır. Bu hadisədən sonra müsəlmanlara qarşı yeni hücum dalğasının başlanması da təsdiyi sayla bilməzdi. 8 il bundan əvvəl, 14 mart 2015-ci ildə Çexiyada keçirilən "Biz İslami istəmirik" adlı nümayişdə spikerin çıxışı da islama qarşı aparılan hücumlarda katalizator rolunu oynadı.

Avropadan fərqli olaran Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb. Ölkəmizdə, hər bir islam və digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək və fealiyyət göstərmək imkanına malikdir. Bəzi Qərbi Avropa ölkələrində (Fransa, Belçika, İsvəç, Niderland və s.) son on illikdə islamofobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradıb. Bu tendensiyaların geniş vüsət alınmasının əsas səbəblərindən biri həmin ölkələrdə rəsmi dairələri tərefindən müvafiq siyasetin aparılmasıdır. Bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmindo baş vermiş dehşətli cinayətlər bu fikri bir dəha təsdiqləyir. Norveçdə Breyvik adlı şəxsin əsasən müsəlman olan 69 gənc oglan və qızları vəhşicesinə qətə yetirməsi, Almaniyada ekstremist qrupları tərefindən yerli türklərə qarşı mütmədi terror aktları, 2023-cü ildə İsveçin paytaxtında, Türkiye səfəriyli qarşısında polisin nezərati və birbaşa təhlükəsizliy tədbirləri həyata keçirməklə "Quran" kitabının yandırılması Avropa cəmiyyətinin aşındığını dələlet edən faktlardır. İslamofobiya, əsasən Qərb ölkələrində yayılıb, Avropa və Amerikada yaşayan müsəlmanların eksəriyyəti öz canlarının daim təhlükə altında olduğunu qeyd edirlər. Burada Qərb mediasının, təbliğat maşınının rolu da az deyil.

Bakı konfransında danışanlar

BMT baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda keçirilən beynəlxalq konfransda bildirib ki, İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıq: "Biz birlikdə İslami sülh və monoteizm dini kimi təbliğ etməklə İslamofobiyaya qarşı mübarizə aparmalıq. 15 mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilib. İslamofobiya ilə mübarizə günü niye elan edildi? Çünkü bu, ksenofobiya, dözümsüzlük kimi problemlərin yanında dayanır. Müsəlmanların öz mənşəyi ilə fəxr etmək haqqı var. Ümid edirik ki, iki gün erzində biz İslama necə hörmətə yanaşmaq və İslamofobiyaya qarşı birgə mübarizə aparmaqla bağlı mühüm məsələləri müzakire edəcəyik".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə çıxışında qeyd edib ki, cəmiyyətlər İslamofobiyaya qarşı mübarizə aparmalıdır: "Fransada biz İslamofobiyanın bir çox təzahürlərini müşahide edirik. Mən boş yere Fransanın adını çəkmədim. Çünkü Fransada hazırda 5 milyon müsəlman yaşayır. Müsəlmanlıq bezi cəmiyyətlərdə marginallaşdırılır. Lakin bu, cəmiyyətlərdə dini ayrı-seçkiliyin təmelini atan əsas səbəblərdəndir".

İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu beynəlxalq konfransda çıxışı zamanı deyib ki, İslamofobiyanın siyasələşdirilməsi məsələsinə toxunmaliyiq: "İslamofobiya ilə bağlı Avropa İnsan Haqları məhkəməsində də qərarlar qəbul edilib. Biz qəbul etməliyik ki, İslamofobiya ciddi bir məsələdir və buna dəqiq yanaşmaliyiq. İslam Qərb üçün də yerli din sayılır, ona yad deyil. Avropa müsəlmanlarının sayı milyonlarladır. Müsəlman sivilizasiyasının Qərb sivilizasiyasına verdiyi töhfələr araşdırılmalıdır".

Pakistan Müsəlman İnstitutu Düşüncə



Mərkəzinin rəhbəri Sultan Əhməd Sahibzade bildirib ki, Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir. Azərbaycan tekce regionda, qlobal arenada yox, həm də müsəlman aləmində də mühüm rola malikdir. Hər bir dində başqa bir dinə, onun dəyerlərinə, müqəddəs yerlərinə hörmət aşılanır. Lakin Ermənistən Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövr ərzində vandallıq aktları törədib. Mən Şuşada, Füzulidə və işğaldan azad edilən digər ərazilərdə də olmuşam. Gördüyüm dağılırlar qarşısında şok keçirdim. Başa düşə bilmirəm ki, niyə məscid dağıdılışın? Məscid insanların öz tanrıları ilə ünsiyyət saxladığı müqəddəs bir məkandır. Qarabağda ermənilər məscidləri dağıdır, orada heyvan saxlayıb. Bunu anlamaq çox çətindir. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir".

Pakistanlı ekspert əlavə edib ki, İslamofobiya siyasi əqidənin bir hissəsidir: "İslamofobiya tekce Quranın yandırılması kimi açıq-aşkar təzahür etmir. Bu həm də gündəlik həyatda müsəlmanların hüquqlarının boğulmasına da eks olunur və bunu da gözardı etmək olmaz. Bu dini inanclarla deyil, ölkənin apardığı siyasetə əlaqəlidir. İslamofobiya ilə bütün səviyyələrde mübarizə aparmaq üçün o dərinəndən öyrənilməlidir".

Qeyd edək ki, İslamofobiya Cənubi Asiya ölkələrində artmaqdadır. İslamofobiya xüsusi Hindistanda geniş vüsət alıb. Bu milliyətçilik, irqçılık ritorikası ilə dəstəklənir. Hindistanda müsəlmanlara qarşı siyaset yürüdülür. Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur. Bəzi elit cəmiyyətlərdə İslamofobiyanın təzahürləri müşahide edilir. Bu məqsədli şəkildə aparılır. İsvəç və Fransada İslamofobiyanın təzahürləri artmaqdadır. Ayri-seçkiliyin qurbanları Fransa siyasetinin qurbanlarına çevrilib. Bütün bunlar ifadə azadlığı pərdəsi altında həyata keçirilir, lakin bu qəbul edilməzdür. Ermənistən tərefindən də işğal zamanı kütləvi şəkildə müsəlman abidələrinin dağıdılması müşahidə edilib. Bunlar ele məsələlərdir ki, heç bir zaman unutmamalıq və əlimizdən gələni etməliyik ki, bu kimi hallar bir dəha təkrarlanmasın. 30 illik işğal dövründə Ermenistanın Qarabağda məscidləri, dini məbedləri dağıtmazı çox təsəssüfləndirici haldır. Bu kimi hallar qəbul edilməzdür. Əlbəttə, bunun arxasında bir sıra hallar, səbəblər dayanır. Bu dini, etnik ayrı-seçkiliyidir. Ermenistanın bu cür davranışları qəbul edilməz haldır. Ümid edirik ki, bir dəha bu hallar yaşanmaz və iki ölkə arasında sülh bərqrərə olar.

Fransa - İslamofobi ideologiyının besiyi

Son statistikaya göre, 68 milyonluq Fransa əhalisinin 8,8 faizi, yəni 5,7 milyon nəfəri müsəlmandır. Alman şirkətləri isə bu rəqəmin 8 milyon olduğunu yazır. Paris de Avropa şəhərləri arasında müsəlman əhalisinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman yaşayır. Rəqəmin getdikcə artacağı proqnozlaşdırılır. Amma Fransa dövləti biliyərək belə statistikaları geniş ictimaiyyətə açıqlamaq istəmir. Bunun fəsadları ağır ola bilər, fransızlara görə. 1978-ci ildən isə ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyəti barədə məlumatın toplanması bir


mənali qadağan olunub. Bu, Fransanın resmi dövlət siyaseti kimi qəbul olunur. Bunun səbəbi kimi ölkədə yaşayan etnik, dini və digər azlıqların cəmiyyətə integrasiyası, onların problemlərinin həlli üçün əsas manə kimi göstərilir. Əslində isə azlıqların problemi Fransa cəmiyyətinin gözündə "görünməz" kimi qəbul edilir. Fransada belə düşünürək, etnik və dini zəminda ayrı-seçkiliyə dair statistik məlumatlar nə qədər toplanılmır, təhlillər aparılmır bir o qədər yaxşıdır, bixəber cəmiyyət dəha sağlam yaşam əldə edir. Dövlət nə qədər qadağalar tətbiq etsə də, ölkənin müsəlman əhalisi, afrikaesilli fransızlar və digər etnik və dini qruplara qarşı ayrişəkiliy halları çoxalıb. Söhbət tekce ölkə daxilində hakim dairələrinin tətbiq əsasında ayrişəkiliy siyasetindən getmir, Fransa müstəmləkəsi olan ölkələrdə də bu siyaseti davam etdirir. İtalyanın baş naziri xanım Corciya Meloni Fransanın başqa xalqlara qarşı yürüdüyü siyasetin Avropa üçün başağrısına çevriliyini xüsusi olaraq vurğulayıb. Xanım Baş nazir bildirib ki, Fransa əsrlər əvvəl ekidiklərini yığmağa başlayır. Belə demək olarsa, Fransanın qan, göy yaşı, zülm, işgəncə üzərində qurduğu müstəmləkə şəbəkəsi domino daşları kimi dağılır. Meloni Fransanın Burkina Fasodakı müstəmləkəsi qızıl qızıl pulları çap edir və bunun müqabilində bütün ixrac gəlirlərinin 50%-nin Fransa xəzinəsinə yatırılmasını tələb edir. Yəni uşaqların çıxarıqları qızıllar əsasən fransız seyflərində saxlanılır.

Yəni, Fransanın dünya miqyasında ifası və bu ifasının getirdiyi rəzalət yaşanır. Fransanın imperialis, müstəmləkəcilik siyaseti 3 milyondan 4 milyona qədər insanın həyatına son qoyub. Bu ölkənin imza atıldığı ən qanlı hadisə 1967-70-ci illərdə Nigeriyanın cənub-şərqində başlatdığı separatçı mühəribədir. Fransa xüsusi xidmət orqanları tərefindən qızıldırıqlan yerli separatçılar qondarma "Biafra Respublikası"nın təsis edərək yerli hakimiyyətə qarşı qanlı döyuşlər aparıblar. Məhz bu zaman yüz minlərlə insan həlak olub, dəyen ziyan isə milyardlarla ölçülür. Fransanın yaratdığı separatçılıq dini nifret üzərində quruldu, xristian əhalini müsəlmanların üstünə qaldırmaqla düşmənciliyin əsası qoyuldu. Nigeriya əhalisinin yaridan çoxunun müsəlman olduğunu nəzəre alsaq, rəsmi Parisin hansı cirkli oyunlara bulaşdırığın fərqi varmaq olar.

Avropaya miqrant axını fonunda son illər vəziyyət dəha da kəskinleşib. Xüsusi, müsəlmanlara qarşı qadağalar artıb, dini mətbələr bağlanıb, dərnəklər ləğv edilib, məscid tikintisine icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir və sair. Fransanın daxili işlər naziri Kristof Kastaner nifret zəminində cinayətlərin statistikasını açıqlayarken maraqlı rəqəmlər göstərib. O, 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci ilde müqayisədə 27 faiz, müsəlmanları hədəfleyən hərəkətlərin isə 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etraf edib. Başqa sözə ehtiyac yoxdur.

V.VƏLİYEV

Qərbi Azərbaycan - doğma vətənə qayıdış!



Ermənistana xatırlatmaq lazımdır – hansı yolla olursa-olsun...



Qarabağdakı separatçılar üçün qanunsuz evlər tikmək üçün maliyyə vəsaitləri tapılır, amma əşrlər boyu Qərbi Azərbaycanda yaşamış və artıq geri dönmələrini səbirsizliklə gözləyən azərbaycanlılar üçün yox?

Sirr deyil ki, Ermənistən hər il öz bütçəsindən Qarabağ separatçılarına maliyyə yardımı ayırır və həmin vəsaitlərin yaşayış komplekslərinin tikintisine xərcləndiyi bildirilir. Biz burada göndərilən vəsaitlərin hansı üsullarla separatçı-quldur rejimin ciblərinə axması barədə deyil, fərqli mövzuya toxunmaq istərdik.



Məsələ ondadır ki, Ermənistən rəhbərliyi 1988-89-cu illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönmə-

ləri ilə bağlı qaldırılmış məsələye fərqli münasibət sərgiləyirlər. Daha dəqiq desək, bəyan edirlər ki, öz ev-eşiklərindən qovulmuş azərbaycanlıların geri dönmələri və təminatları üçün vəsaitləri yoxdur (?!). Buradan meydana belə bir sual çıxır: onda məntiq haradadır? Qarabağdakı separatçılar üçün qanunsuz evlər tikmək üçün maliyyə vəsaitləri tapılır, amma əsrər boyu Qərbi Azərbaycanda yaşamış və artıq geri dönmələrini səbirsizliklə gözləyən azərbaycanlılar üçün yox?

1987-ci ildən başlayaraq və XX əsrde İrəvan xanlığı üzərində qurulmuş Ermənistən ərazilərindən azərbaycanlıların sayca üçüncü deportasiya aktı həyata keçirilib

Mövzu ilə bağlı azərbaycanlı tarixçi professor Kamran Rüstəmov maraqlı və diqqətçəkən açıqlaması ilə yadda qalıb. Onun sözlərinə görə, 1987-ci ildən başlayaraq və XX əsrde İrəvan xanlığı üzərində qurulmuş Ermənistən ərazilərindən azərbaycanlıların sayca üçüncü deportasiya aktı həyata keçirilib. Belə ki, azərbaycanlıların öz doğma torpaqlarından qovulma prosesi xüsusi qəddarlıqlarla müşahidə edilib. Bütləvlükde isə, Ermənistəndən zor və güclü yolu ilə 250 min-

ni bildirərkən deyib ki, Ermənistən beynəlxalq proses çərçivəsində hazırda onun ərazisi sayılan coğrafi yerlərdən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz yurdlarına qayıtması üçün şərait yaratmağa, habelə oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyə borcludur. Biz bu kimi bəyanatlardan daha hansı nəticələri hasil edə bilərik?

Beleliklə, həm parlament spikerinin, həm də Prezident köməkçisinin bəyanatları beynəlxalq hüquqa söykənir və İrəvan azərbaycanlılarının Ermənistən ərazilərinə dönmələri üçün qəti addımlar atmalıdır!

Bir ölkə ki əşrlər boyu orada yaşamış insanların geri qayıtmaları tələbini yerinə yetirə bilmirsə, onda Ermənistənin bir ölkə olaraq mövcud olmadığı qənaətinə də gəlmək olar

Daha bir amil budur ki, İrəvan bu məsələdən əsla yaxasını kənarə çəkə bilməz. Və on əsası, əger bir ölkə əşrlər boyu orada yaşamış insanların geri qayıtmaları tələbini yerinə yetirə bilmirsə, bunu maliyyə vəsaiti tərefindən mümkün olmadığını behanə edir-sə, onda Ermənistənin bir ölkə olaraq mövcud olmadığı qənaətinə də gəlmək olar. Hansı ki, İrəvanın bəyanatı artıq bu mövzu-



dən çox azərbaycanlı deportasiyaya məruz qalıb.

Yeyd edək ki, Qərbi Azərbaycan icməsi da artıq bu məsələni aktuallaşdırıb və parallel olaraq bir sıra beynəlxalq institutlara müraciətlər ünvanlayaraq həm özlərinin, həm də dədə-babalarının doğma yurdlarına geri dönmələri ilə bağlı tələblər irəli sürüb'lər.

Ermənistəndən qovulan azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönmələrinə haqları çatır və bu, onların bila vasitə təbii hüquqlarıdır

Onu da xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn krallığının paytaxtı Manamada keçirilən 146-ci Parlamentlərarası ittifaq assambleyasındaki çıxışı zamanı bəyan edib ki, mövcud Ermənistəndən qovulan azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönmələrinə haqları çatır və bu, onların bila vasitə təbii hüquqlarıdır. Onun sözlərinə görə, bu hüquq Ümumdünya insan hüquqları bəyan-naməsində, eləcə də digər beynəlxalq aktlarda da qeyd olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmat Hacıyev isə mövzu ilə bağlı fikirləri da qeyd olunub.

da səslənib: "Bizim Azərbaycandan geri dönenlərin yaşayış evləri ilə təmin etməyə vəsaitlərimiz yoxdur" (?!).

Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Ermənistən Qarabağ – Azərbaycanın iqtisadi regionunda inşa edilən qanunsuz evlərə pul-para ayırmağa gücü çatır, hansı ki, bu ərazilərdə birmənli olaraq azərbaycanlılar yaşayırıldılar.

Ermənistən RSK-nın yerləşdiyi ərazilərə Ermənistən ermənilərini köçürmək marağında qalır?

Üstəlik, Ermənistən də bir məqsədi budur ki, Azərbaycanın Qarabağ regionuna gücləri çatacaq qədər erməniləri köçürmək. Bu məqsəd isə birbaşa 10 noyabr 2020-ci il üçtərəflı bəyanatına zidlik təşkil edir. Çünkü bəyanatı əsasən, həmin torpaqlara da azərbaycanlılar geri döñəcklər. Daha bir sual – hazırda Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdikləri ərazilərə bir nəfər də olsun azərbaycanlı geri qayıdbı? Cavab – yox!

Deməli belə çıxır ki, Ermənistən bu məsələdə də prosesi uzadır və həmin vəsiti ilə yaxasını kənarə çəkməyə cəhdler göstərir. Lakin belə cəhdler nə zamana qədər davam edəcək, ya da Ermənistən rehbərliyi dalana direndiklərinin fərqinə varmayıaraq öz müqəddərətinin necə olacaqı barədə düşünürmü? Düşünmürsə, demək ki, xatırlatmaq lazımdır – hansı yolla olursa-olsun...

Rövşən RƏSULOV

Soyuq havalarda ən sevimli içkimiz olan çay sağlamlığımıza ciddi zərərlər vurubilər. Bunu bir qrup avropanlı alimin birgə araşdırmasının nəticələri iddia edir. Araşdırma nəticələrinə görə soyuğa aldاناq içimizi isitmək üçün qaynar istehlak etdiyimiz maye zamanla qida borusu xərcənginə səbəb olur.

Qışın ən sevdiyimiz içkisi

Ümumiyyətə, çay bizim ölkəmizde sudan sonra ən çox istehlak edilən ikinci içkidir. Düzdür, gənc nəsil daha çox soyuq içkiləre üstünlük verir, amma soyuq aylarda onların da çox istehlak etdiyi iki çaydır. Çay içerkən əsas diqqət edilməli məqamlardan biri şəker istifadəsidir, digər vacib məqam isə çayın temperaturudur.

Üçüncü vacib məsələ isə çayın yemekle bərabər və ya yeməkdən dərhal sonra içilməsidir. Bu zaman bədəndəki demir nisbətini azaldan çay organizmə ciddi zərər verir. Çayın tərkibindəki tanin turşusu qidalardan alınan demirin bədənə sorulmasının qarşısını alır. Səhərlər yumurta ilə çayı bir yerdə qəbul etmək isə bədənə xeyirdən daha çox zərər verir, çay əvəzinə meyva şirəsi ilə yumurtanı birləkədə qəbul etmək daha xeyirlidir.

Iddialara görə isti çay qida borusunu toxumalarını mehv edərək bir müddət sonra xərcəng şişlərinə səbəb olur. Qida borusu

Kimin ağrıyrı canı... Az çay içsin mərcanı!

Dünya qara çaydan imtina edərək yaşıl və ağ çayla dostlaşır

Çay istehlakı daha çox sidiyə getməyə səbəb olur ki, bu da böyrəklərin süzməsinə əngel tərədir. Revmatizm xəstəliyi olan insanlara çox çay qəbul etmək məsləhət görülmür. Çayın tərkibində oksalat turşusu çox olduğu üçün böyrəklərdə daş və qum olan insanlar üçün təhlükəlidir.

Təzyiqi yüksək olanlar, habelə qaraciyər xəstəliyi olanlar üçün çayın zərərləri çıxdır. Çaydakı zərərlərdən əlavə, hər dəfə çay qəbul edərək onunla birləşdə istehlak edilən şəker miqdarı da yüksək olur. Piylənmə, ürək, qan-damar xəstəliklərinə səbəb olan şəker qəbulu çay saatlarında daha çox olur. Qəndiz çay içənlər bundan sığortalandığını hesab etsə də sadə çay organizmi xəstəliklərə qarşı zəiflədir. Ən böyük zərərlərinə nəzarət etmədən əksikliyinə səbəb olması anemiyanın əziyət çəkənlərinin sayını hər gün bir az da artırır.

Xiləyə məruz qaldığı üçün faydasını itirmiş olur.

Əger təbii halda yetişdirilibsə qara çay faydalıdır, nəzərəalsaq ki, hazırda satışda istehlakçıya təklif olunan çayların əksəriyyəti sünə formada rəngləndirilir, o zaman bu faydalardan danışmaq yersizdir.

Təbii olduğuna inandığınız qara çay gündə 4 fincan qəbul edilərsə zərərlə deyil, faydalı olar.

Təbii qara çay qandakı xolestrol seviyyəsini aşağı salır, xərcəng riskini minimuma endirir, həzmi yüngüləşdirir, beyni gücləndirir, tərkibində florid olduğu üçün diş çürüməsinin qarşısını alır, qan damarlarını genişləndirərək qanın damarlarda hərəkətini asanlaşdırır. Amma nəzərali ki, bu sadaladıqları rəmiz yalnız təbi hələ də yetişdirildiyinə emin olduğunuz çay üçün keçərlidir və həmin təbii çay qaynar yox, iləy halda qəbul edilərsə



rola malikdir.

İstehsalçıların sayəsində qara çay istehlakı azalır

Qara çay istehsal edilərkən, çay yarpaqları bu bitkidən əldə edilən digər çay növlərinə görə daha çox oksidlenir. Buna görə də qoxusu və dadi digər çaylara nisbətən daha kəskindir. Faydasının itməsinə səbəb uzun müddət oksidleşməye məruz qalaraq qida dəyərini itirməsidir. Qara çay dünyada yaşıl və ağ çaya nisbətən daha çox istehlak edilir, amma istehsal prosesində məruz qaldığı usullara görə zərərləri səbət edildikcə yaşıl və ağ çaylar ondan ön plana keçir".

Qara çayın istehsalında istifadə edilən müasir texniki üsullar çayın saxlanması müddətini artırmaqla faydasını da azaltmış




xərcənginin ən təhlükəli növ olduğunu qeyd edən alimlər son illər, xüsusiət, müsəlman ölkələrində çaya olan düşkünlüyü bu növ xərcəngin sürətlə yayılmasına səbəb olduğunu bildirirlər.

Qida borusu xərcənginin ilkin əlaməti udqunmada çətinlikdir. Bu xərcəngə yolu xan insanlar neinkin kənar qidanı, eləcə də ağız suyunu udmaqda belə çətinlik çəkirler. Bu səbəbdən həkimlər çayı, habelə sulu yeməkləri qaynar yox, iləy halda istehlak etməyi məsləhət görür.

Fayda əvəzinə xəstəlik

Bu gün satışda olan qara çayların demək olar ki, hamısının istehsal prosesində müxtəlif dəyişikliyə məruz qaldığını nəzərəalsaq o zaman təbii qara çay olmadığına əmin olmaq olar. Bu səbəbdən də gündən 3 stekandan çox qara çay içməklə organizminizin narahatlığını artırıb bilərsiniz, bundan əlavə qan ləktalanmasına, ishala səbəb ola bilər.

Gün boyu çayın ifrat istehlakı qəbizlik, əsəb problemləri, yüksək təzyiq, baş ağrıları, el titrəməsi, səbəbsiz sixıntı hissi və yuxusuzluğa səbəb olur. O cümlədən çox



Həc xeyri yoxdur?

Qara çayın organizmə faydası olub-olmaması ilə bağlı çox az araştırma aparılır. Çünkü hazırda istehsal edilən qara çaylar istehsal prosesində olduqca çox müda-

faydalıdır.

Əger tam təbii qara çay içirsənizsə, o siz ifləcdən qoruyur, infarkt riskini azaldır. Antioksidant baxımından zəngin olan təbii qara çay böyrək daşının əriməsində xüsusi

olur. Bu üsullar sayəsində yaşıl çay təravetini ən çox 1 il qoruyursa qara çay illərlə olduğu kimi qala bilir: "Əger çayınız 1 dəqiqəyə dəmlənirsa o zaman bilin ki tərkibində 5 dəqiqəyə dəmlənən çaydan 2 dəfə artıq kofein var. 1 stekan qara çay təxminən 50 mq kofein ehtiva edir. Yaşıl çayda bu miqdardan 8-25 mq arasındadır. Buna görə də qara çay eynilə qəhvə kimi gümrahlaşdırır və enerji verir. Əlbette, artıq kofeinin yuxusuzluğuna, tərləməyə, narahatlığı, stresse və həyəcana səbəb olacağını da bilmək vacibdir.

Qara çay, digər çaylar kimi hazırlanmasında istifadə edilən yarpağın növünü görə müxtəlif keyfiyyət dəyərlərinə malikdir. Ən keyfiyyətli qara çay, çay yarpağın bütün olaraq istifadə edilərək istehsal edilən çaydır. Son illər çay yarpaqlarının özəyini hələ sütül ikən dərib ağ çay istehsal edən istehsalçılar bununla da qara çayın qida dəyərini öldürmiş olurlar. Odur ki, mahnida deyildiyi kimi, canınız ağrıyanda bol mərcanı çay içmək əvəzinə çiçəklərdən dəmlənmiş təbii çaylara üstünlük verin. Axi satışda qara çayların təbii olmadığını hamımız bilirik..."

Lale Mehrali

idman yurdu Azərbaycan!



*Azərbaycanda idman öz inkişafının
ən yüksək dövrünü yaşayır*

İdmanın bugünkü inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiyyətli işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib və dünyadan idman ictimaiyyəti tərəfindən ciddi tərəfdas kimi qəbul olunur.

Vurğulamaq yerine düşər ki, ölkəmizin idman sahəsində eldə etdiyi uğurlar beynəlxalq idman təşkilatları tərəfindən maraqla qarşılanır və ölkəmizde saysız-hesabsız mötəber beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Bütövlükde idman sahəsi Azərbaycanda sürətə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirler. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və eger biz hansısa nəticəni elda edə bilmirikse, elbette ki, məyus olur.

Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükde son

illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbette, qürurvericidir".

Təsadüfi deyil ki, sovet dövründə Azərbaycanda idman və bədən tərbiyesi özünün inkişaf mərhələsine Ulu Önder Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra qədəm qoymuşdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan idmanının inkişafı və gənc nəslin sağlamlığı üçün əhemmiliyətli addımlar atılmışdır. Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydancaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Belə ki, tekce Bakıda 1975-ci ildə 250 idman meydancası və şəhərciyi salınmışdı. 1973-cü ildə respublikanın paytaxtında möhtəşəm idman sarayının teməli qoyulmuşdu. 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

"İDMANIN VƏ BƏDƏN TƏRBİYƏSİNİN İNKİŞAFI DÖVLƏTİN VƏ HÖKUMƏTİN SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNƏN BİRİDİR"



Müstəqilliyimizin ilk illərində ölkəmizin düşdürü böhranlı vəziyyət idmanı da tənəzzülə ugратmışdı. Amma Ümummilli

Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi təribəyisinin gücləndirilməsi məsələləri dövlət siyasetinin mühüm istiqamətlərindən birinə çevrildi. Qısa bir zamanda Azərbaycanda idmanın inkişafı sahəsində mühüm naiyyətlər əldə edildi. İdmançılarımız ən mötəber yarışlardan vətənə qızıl medallarla qayıtmaya başladılar. Qısa zaman əsasında Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını tövbə keçdi. Ümummilli Lider Heydər Əliyev fiziki tərbiye və idmanın inkişafına çox böyük diqqət ayırmış və çıxışlarının birinə belə demişdir: "İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gelecəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasetinin əsas istiqamətlərindən biridir".

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğunu kimi, idmanın inkişafına yönelik qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar seviyyədə hazırlanmasına göstərlən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - gülləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərde Azərbaycan

Avropanın və dünyanın diqqətinə kənardan qalmayıb. Müasir dövrümüzde idman sahəsində gerçekləşdirilən dövlət siyaseti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksleri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəber beynəlxalq idman yarışlarının keçirildiyi mekana çevirilmək yanaşı, idmançılarımız mötəber yarışların qalibi olub.

Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olmuş siyaset, respublikamıza uğurlar getirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib.





Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçekləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasetinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özüne layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etmesi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önemli vasitələrdən olduğundan, bu sahəye dövlət tərəfindən böyük diqqət ayrırlar. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir.

Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əzx edən Azərbaycanın Olimpiya hərəkatı tezlikle süretli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləvilişməsinə, gənc nəslin bu sahəyə sürtəli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman teşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilmesi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqu-

stunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri, xüsusilə, qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyadan iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanılan bu qələbədə, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandılar. Cənab Prezident "Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya mehz bu vəzifəni qoydum ki, biz idmançılarla şərait yaratmaliyiq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi."

BİZ İDMANÇILARA ŞƏRAİT YARATMALIYIQ, ONLARDAN İŞƏ NƏTİCƏ GÖZLƏMƏLİYİK

Son 19 ildə Bakıda və bütövlükde, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su idmanı Sarayı, Bakı idman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına idman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiyyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görəmə qüsurlu para-

limpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmando da ölkəmizə böyük imic qazandırıb.

İlk Avropa Oyunlarının da Bakıda keçirilmesi böyük nailiyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qəlebənin qazanılması geləcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açıdı. Dünyanın 17 gün ərzində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaşalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İsləm Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü. Paytaxt Bakıda keçirilən yarımsərdən artıq tarixi olan "Formula 1" idman tarixində yeni maraqlı səhifəyə çevrildi. İlham Əliyev "Ölkəmizdə keçirilmiş və bundan sonra keçirilecek idman yarışları da müntəzəm xarakter almılmalıdır. Çünkü ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik, - deyərək bildirib ki, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir: "Yəni, bütün bu şəraitlə biz yaratmışıq ki, həm idmançılar əminliyini ifade edib. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşısındaki illərdə idmandan daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşıyır. Yüksek səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına

yüksəkliklərdə saxlaşınlar, həm də idman kütləvi xarakter alınsın. Gənclər və idman naziri qarışında, yeni rehbərlik qarşısında qoyduğum vəzifelərdən biri de mehz budur - idmanın kütləviliyini temin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünkü bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik".

"İDMAN SAHƏSİNDE TƏRBIYƏ MƏSƏLƏLƏRİN DƏ COX CİDDİ DİQQƏT YETİRİMƏK LAZIMDIR"

Minskde keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qəraraşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medal-la başa vurdu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünkü qələbə uğrunda bu cür əzmə mübarizə aparmaq səmimi qəldən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır", - deyərək idmançılarımızın geləcəkdə də bizi yaxşı nailiyətlərlə sevindirəcəklərinə əminliyini ifade edib. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşısındaki illərdə idmandan daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşıyır. Yüksek səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına

verilməsi bunun təzahürür. İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır", - deyə Cənab Prezident çıxışlarının birində bildirib ki, bütövlükdə gənclərimizin tərbiye edilməsi prosesi diqqət mərkəzində olmalıdır: "Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almmalıdır. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almmalıdır".

Əlbəttə ki, hər bir gənc milli-mənəvi dəyərlərə, ənənələrə sahib olmalıdır. Onların vətənpərvər gənc kimi böyüyələri vacib amillərəndir. Əlbəttə ki, biz 44 günlük Vətən müharibəsində gənclərimizi necə yüksək vətənpərvər olduqlarını gördük. Vətən qarşısında ən müqqəddəs borcu verərək qanıcanı bahalarına torpaqlarımızı işğaldan azad etdilər. "Əlbəttə ki, ikinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır", - deyən Cənab Prezident 44 günlük Vətən müharibəsinin hər gününün bizim üçün əziz, doğma olduğunu bildirib: "Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almırlırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndəleri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış olə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamış, əzab-əziyyət içində yaşamış, fiziki və mənəvi əzablar içində yaşamış. Biz buna son qoymuşdur. Bundan sonra müzəffər xalq kimi, qalib olə kimi, qururlu insanlar kimi əbədi yaşayacaq".

Zümrüd BAYRAMOVA

Bu günlərdə respublikamız növbəti beynəlxalq tədbirə - X Global Bakı Forumuna ev sahibliyi etdi. "Dünya bu gün: Çağrışalar və ümidlər" mövzusunda keçirilən budəfəki Forumda qlobal miqyasda maraq olduqca böyükdür. Bunu Forumda iştirak etmək üçün Azərbaycana 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin səfəri də təsdiq edir. Ümumilikdə Forumda 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

İlk olaraq qeyd etmək yerine düşərdi ki, paytaxtımızda keçirilən və artıq ənənə şəklini alan Bakı Qlobal Forumu Azərbaycan Prezidentinin cənab İlham Əliyevin beynəlxalq arenada güc, qüdret və eyni zamanda, yeni yanaşmalara maraqlı olmasının en böyük göstəricisidir. Əbəs deyil ki, 2013-cü ildən etibarən Bakıda keçirilən bu forum indiyə qədər bir çox önemli məsələlərin müzakirəsi ilə yadda qalib. Heç şübhəsiz ki, dövlətimiz dünyada yeni yaranan dəyərlərini, eyni zamanda, dünya üçün əhəmiyyətli olan məqamların hər zaman ön planda olmasını təmin edib. Dünyaya yaşıyanın katoklizmlər, böhranlar, ikili standartlar artıq süqut uğramış multikultural dəyərlər, tolerantlıq və insanların sülh sabitlik kimi birgə yaşayış modelləri içerisinde yaşımanın qeyri-mümkün olduğu bir zamanda Azərbaycan özünün modelini multikultural, tolerantlıq modelini yaratdı.

Forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda sərait yaradır

Qlobal Forumun Bakı şəhərində keçirilməsi də dönya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasetində, beynəlxalq münasibətlər sisteminde yerine ve roluna, habelə siyasi və humanitar dialogun inkişafına töhfələrinə verilən

Bakı Qlobal Forumu: mühüm çağrışların səsləndiyi əhəmiyyətli məkan

Prezident İlham Əliyev: "Bakı Qlobal Forumunun iştirakçlarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur"

qiymətin real ifadəsidir. Bu Forum dünyadakı aktual məsələlərin, bəşəriyyəti düşündürən mühüm hadisələrin və proseslərin müzakirə olunduğu qlobal platformadır. Bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasetçilər, diplomatlar qoşularaq diskussiya və dialog aparırlar ki, bu da Forumun nüfuzunu və cəkisini daha da artırır. Bu mənada Forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə sərait yaradır. Forumun dövlətlərə eməkdaşlığı, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşmalar üçün elverişli sərait yaradıldığı şübhəsizdir. Eyni zamanda, dünyaya yeni bir model də təqdim edildi - illərlə bizim acılarımıza, bize qarşı töredilən soyqırımları, yaşadığımız çətinlikləri görməzdən gələn dünyadan qarşısında da yeni bir pəncərə açdı və sübut etdi ki, sözün həqiqi mənasında, Azərbaycan müasir dünyada yaşınan bütün proseslərdən hələdən, bütün proseslərin içərisində dərə və belə demək mümkündür, gədən proseslərdə əsas və önemli aktlardan biridir.

Yeni yanaşmaların bu Forum vasitəsilə əsası qoyulub

O cümlədən, bu illər ərzində - 2013-cü ildən indiyə qədər 10 tədbir keçirilib və bu il artıq həm də Qlobal Bakı Forumunun 10 illiyini də qeyd edirik. 10 il az bir zaman kəsiyi deyil. 10 il ərzində bu tədbirlərdə müxtəlif məsələlər müzakirə olunub və dünyadan xeyrinə olan bir çox qərarlar da məhz bu ilki Qlobal Bakı Forumunun nəticələri olaraq qəbul olunub. Yeni yanaşmaların bu Forum vasitəsilə əsası qoyulub.

Prezident İlham Əliyev bu

nüansa toxunaraq deyib: "Bakı Qlobal Forumunun iştirakçlarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbətə ki, bu, həmsədrlerin, bütün idarə heyetiinin düşünülmüş və səməralı fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbətə, ən dəyərli beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmala dair tövsiyelərdir. Mən Forumun programı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Program Yaxın Şərqi, Afrikani və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri de müzakirələr mövzusu sırasındadır".

44 günlük Vətən müharibəsinin sonra qazanılan qələbə, əslində, dünyaya Azərbaycanın yenidən bir integrasiya prosesini başlatdı. Amma bu dəfə yeni reallıqlar vasitəsilə oldu. Yəni indiyə qədər Azərbaycanın bəzi məqamlarda səsi eşidilmirdi, artıq bu gün Azərbaycan həm də qalib ölkədir. Bu il də dərəcədən qazanılmışdır. Əslində, dünyaya Azərbaycanın yenidən bir integrasiya prosesini başlatdı. Ola bilsin ki, hansısa tədbir iştirakçıları ölkəmizin paytaxtına yığılıblar və bu forumun iştirakçıları dünyada mövcud olan yeni təhdid mexanizmlərinin, əslində, birgə yaşayışa nə qədər ziyan vura biləcəyi ilə bağlı dünyaya mesaj vermək üçün buradadırlar.

Dünya Azərbaycanı ildən-ilə daha yaxından tanır və onun artan gücünü, beynəlxalq nüfuzunun şahidinə çevirir

Bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana dünya miq-



Muxtar NAĞIYEV,
YAP Səbail rayon
təşkilatının sədri

asında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərqi ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər forumlara ev sahibliyi etməsi bu ölkəmizin dünyada dialoğun qurulmasına mühüm rol oynadığını göstərir. O cümlədən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı bərədə vaxtılı yetərinə melumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanır və onun artan gücünü, beynəlxalq nüfuzunun şahidinə çevirir.

Eyni zamanda, bu cür forumlar Azərbaycanın üzəşdiyi haqqınları, ölkəmizə qarşı beynəlxalq iki standartları dünyaya çatdırır. Ola bilsin ki, hansısa tədbir iştirakçıları ölkəmizin paytaxtına yığılıblar və bu forumun iştirakçıları dünyada mövcud olan yeni təhdid mexanizmlərinin, əslində, birgə yaşayışa nə qədər ziyan vura biləcəyi ilə bağlı dünyaya mesaj vermək üçün buradadırlar.

Azərbaycanda keçirilən bu forumda əsas qayə dünyənin yeni

reallıqlara hazır olması, yeni reallıqların içərisində bir vaciblik, yeni birgə yaşayışın, sülhün, sabitliyin, stabililiyin vacibliyi və dövlətlərin, cəmiyyətlərin, insanların, dirlərin, dəyərlərin bir-biri ilə yola getməsi, bir-biri ilə sülh şəraitində, əmin-əmanlıq şəraitində yaşamasının vacibliyini ön plana çıxardır.

Global Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi şübhəsizdir

Biz bu gün həm də yeni reallıqları nəzərə alırıq. Yəni, dünyada reallıqlar var ki, həmin reallıqlar əməkdaşlıqdan keçir və hər zaman yeni sülh üçün çıxış yolları axtarmaq, dünyani bu son gəldiyi vəziyyətdən, böhrandan əvvəlki vəziyyətə geri gətirmək lazımdır. Onun üçün çalışırıq və dünyada, əslində, dəyərlərin müharibəsi yox, dəyərlərin birgə yaşayışı vacibdir.

Global Bakı Forumunun böyük keçirilmə səbəblərindən biri də dəyərlərin münaqışəsi yox, dəyərlərin birgə yaşayışının təmin olunması və yeni dünyada baş verən müəyyən katoklizmlərdən xilas olmanın yollarını axtarmaqdır. Bu gün çıxış edənlərin hər biri, əslində, dünyani təhdid edən dəyərlər dən danişdi. Bu cür mötəbər bir tədbirin məhz ölkəmizin paytaxtında keçirilməsi Azərbaycan üçün böyük amildir. Çünkü biz bu tədbiri her il keçirdikdə, əslində, yeni nələrsə öyrənirik. Global Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi şübhəsizdir. Çünkü öten forumların nəticələri bunu söyləməyə əsas verir.

Qaxda gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər



"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanmış və idarə Heyətinin qərarı ilə

təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Önderin zəngin dövlətçilik ərşinin, əbədiyyat ideyalarının öyrənilməsi və yeni nəslə aşınması, xalqımız və dövlətimiz



qarşısında misilsiz xidmətlərinin geniş içtimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2023-cü il martın 15-də YAP Qax rayon təşkilati tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzini ekspursiya təşkil olunub. Mərkəzdə gənclər müstəqil Azərbaycan dövlətinin memarı,

ümmükmilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotosəkil və kitablarla tanış olublar. Sonda partiya sıralarına yeni qəbul olmuş şəxslərə üzvlük vesicələri, partiya həyatında fəal iştirak edən gənclər isə fəxri fərman təqdim edilib.

Muğamın caz musiqisi ilə sintezini yaratmış dünyasöhrətli cazmen

Caz-muğam üslubunun banilərindən biri olan Vaqif Mustafazadə zaman anlayışına siğışmayan bir insan ömrü yaşadı. O, gözəl pianoçu olmaqla yanaşı, həm də coxsayılı caz əşrləri yaratmış istedadlı bəstəkar kimi yaddaşlarda qaldı. Martin 16-sı Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış dünyasöhrətli cazmen Vaqif Mustafazadənin doğum günüdür. İfası, novatoruluğu ilə Azərbaycan caz musiqisində yeni, orijinal üslub baxış edən sənətkar yaşadığı qısa bir zaman məsafəsində dünyani musiqisi ilə heyrətləndirə bildi. Yaradıcılığa kiçik yaşlarından başlayan Vaqif Mustafazadənin sənət uğurları məhz onun sənət səhifələrini bəzədi. Belə ki, sənətkar musiqisi ilə dünyaya səs saldı.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısıdır. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi caz-muğam adlanır. Sənətkarı Azərbaycan muğam caz hərəkatının memarı da adlandırırlar. Vaqif Asef Zeynalli adına Bakı Musiqi Məktəbine daxil olduqdan bir il sonra 1958-ci ildə Azərbaycan Dövlət Radio Verilişleri Komitəsində solist kimi emek fəaliyyətinə başlayır. 1964-cü ildə o, Üzeyir Hacıbeyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və 1965-ci ildə Tbilisiye köçür. Onu "Orera" ansamblına musiqi rəhbəri vəzifasına dəvət edirlər. Burada caz festivallarında və konsertlərdə müvəffəqiyyətlə çıxış edir. Tallində keçirilən Ümumdünya Caz Musiqisi Festivalında o, bir neçə kompozisiyani ifa edir və maraqla qarşılınır.

Tərcüməyi-halında qeyd olunduğu kimi, 1968-ci ildə Azərbaycanın musiqi aləmində yüksək nüfuzu malik olan məşhur bəstəkar, Azərbaycanın mədəniyyət naziri Rauf Hacıyevin təkidi ilə Vaqif Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı, içərişəherin dar küçələri, burada keçirdiyi uşaqlıq illerinin unudulmaz xatirələri, tanış insanların məhrəban çöhrələri Vaqif üçün sanki yeni ilham mənbəyinə çevrildi və o, yaradıcı fəaliyyətinin yeni mərhəlesinə qədəm qoydu. Beynəlxalq caz müsabiqələri və festivallarının laureati olur. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır. Qısa müddədə bu qrup bakılı musiqi vərələrin böyük rəğbətini qazanır. Bir il sonra 1971-ci ildə bəzi səbəblərə görə "Leyli" vokal qrupunun tərkibi və adı dəyişir. Bu dəfə "Sevil" adlanan qrup tamaşaçılarla daha doğma, daha yaxın olur. Bu dövrde müxtəlif mahni və melodiyaların caz üslubunda yazılışları və videokliplərin təşkili işləri üzərində işləyən Vaqif



Mustafazadə özünün həm də bacarıqlı, öz işini güzel bilən və düzgün yol göstəren musiqi rehbəri olmasına sübut etdi. O öz kompozisiyalarında tez-tez dünya və Azərbaycan klassiklərinin yaradıcılığına müraciət edir və onlardan bəhrənəndir. Azərbaycan bəstəkarlarının əsərlərinə hədsiz rəğbət bəsləyən Vaqif Mustafazadə dahı Üzeyir Hacıbeylinin sənətkarlığı sırasında baş əyir, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi peşəkar bəstəkarların yaradıcılığına böyük hörmətlə yanaşdırı.

1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna, 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edir. Ansamblın belə adlanması heç də təsadüfi deyildi. Vaqif caz və muğamın ince sintezini ilk baxışda bir-birine tam əks olan Şərq və Qərb ələmlərini birləşdirən musiqini coxsayılı sənətsevərlərin yaddaşında əbədi həkk etdi. Kollektivdə işləyən peşəkar musiqiçilər ondan çox şey öyrənmışdır. Bu, sözün həqiqi mənasında, yüksək musiqi məktəbi və öz üzərində daimi iş illeri idi.

1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisine görə birinci mükafatı almışdır. 1979-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına, 1982-ci ildə isə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam" simfoniyası və başqa fortepiano şədəvrlerinin müəllifidir. Lakin bütün bunlar Vaqifin öz övladlarından - iki qızından ötrü həqiqi sənət adamının nümunəsi və etalonu olmasına, onlara gözəl tərbiyə və əla musiqi savadı verməsinə mane olmuşdur. Gürcüstanda keçirilən "Tbilisi 78" Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə ilə birləşdə çıxış edirdi. Bu festivalda Vaqifin laureat adına layiq görülməsi, səkkiz yaşlı Əzizəyə isə festivalın xüsusi mükafatının verilməsi hər ikisinin qəlbində hədsiz qurur və sevinc hissələri oydular. O vaxt Vaqif bəlkə de heç təsəvvür edə bilməzdə ki, gənc Əzizə onun arzularını heyata keçirəcək, dünən şöhrəti musiqiçi olacaq. Təessüf ki, Vaqif dünya caz səhnəsində çıxış edib öz məharətini göstərə bilmedi. Dövrün sərt qanunları çoxlu maneqilik və çətinliklər töredirdi. Yalnız bir dəfə, 1979-cu ildə Vaqifin Monakoda keçirilən Ümumdünya Caz Musiqi Müsabiqəsinə göndərdiyi "Əzizəni gözləyərkən" adlı kompozisiya, müəllifinin bütün dünya musiqiçiləri

Zümrüd BAYRAMOVA



**Qapısız
həyətlər və ya
qıfılsız
qapılar...**

Mətanət Məmmədova

Rayondan şəhərə gələnlər uşaqlığı kimi xatirələrini də kenddə qoyub gəlmeyiblərsə, nə dediyimi anlayarlar. İlaxır çərşənbədən, bayram axşamı evlərə atılan torbalardan, minilliklərə siyan, lakin hazırda yoxa çıxmada olan adət-ənənələrimizin nisgilindən səhərbət açmaq istəyirəm.

Düzdür, ölkəmizin ayrı-ayrı regionlarında torbaatma mərasimi tek İlaxır çərşənbədə deyil, həm də Novruz bayramı axşamı da keçirilir, lakin fərqli etmez. Səhərbət onun vaxtından getmir, qapısız həyətlərən, qıfılsız qapılardan, bir də ki, qıfıllı, heç açılmayan qapılardan, döyülməsinə, zəngin vurulmasına ehemmiyyət verməyən insanlardan gedir.

Vaxt var idi, kəndlərimizdə evlərimizin nə hasarı vardi, nə də hasar qapısı. Kənddərə yolların o başından-bu başından kimlərinə evlərinə gedən sadəcə bir çığır vardi. İndiki daş hasarları isə meftil "hasarlar" əvəz edirdi, qapılar da taxta çərçivə içərisinə çəkilən meftildən ibarət idi. Bu qapılar nə qıfil taniyardı, nə də ki, kili. Evlərin qapısı isə yada düşəndən-düşənə, geceler qifillanardı.

Bayram axşamlarını səbirsizliklə gözləyərdik. Gözləyərdik ki, İlaxır çərşənbə yetişsin, tonqal yandıraq, qapı pusaq, qulaq falına çıxaq, bir də qapılara bayram sovgatı almaq üçün torba ataq. Bu Novruzdan o Novruza dək bu arzularla yaşıyardıq. Elə ki, İlaxır çərşənbə yetişdi, axşamüstü qızlı-oğlanlı yığışib bu mərasimləri keçirməyə başlayardıq.

Dünən İlaxır çərşənbə idi. Qoxusu, istisi gəlmeyən tonqallar, döyülməyən və döyüldən də açılmayan qapılar fonunda bir daha o günlərə qayıtdım. Bu gün azacıq da olsa, yaşadılan ənənələrimizin ünvanına-kəndlərimizə. İlaxır çərşənbəyə bir həftə qalmış müxtəlif parçalardan (yeni əlimizə nə düşərdi) tikdiyimiz torbaları xatırladım. Heç bir manəsiz, elə kili də meftil olan qapıları asanca aralayıb həyətlərə girməyimizi, qapını döyüb, sonra açıb torba atmağımı, ildırım süreti ilə qaçıb bir tərəfdə gizləndiyimizi, gözlərimizi qapıya dikib ev sahibinin torbamızı doldurub qapıya qoymasını və bizi səsləməsini gözlədiyimizi xatırladım.

Bir azdan ev sahibinin səsi eşidildi: ay bala, gel, apar. Gözləyirdik ki, qapını örtüb eve girsin, gedib torbamızı götürək.. Beləliklə, torbani götürürək, onu özümüzə gəzdirdiyimiz çantaya boşaldıb, növbəti qapılara atardıq. Bir saat içində böyük bir çanta ilə bir bayram sovgatı toplayardıq. Sonra uşaqlarla öz məhəlləmizə qayıdar, bir yerdə əyləşər, çanta və torbaları ortaya töker və şirin-şirin yeməyə başlardıq. Bəzən isə birbaşa eve aparıb, masanın üzərinə töker, sovgatımızı çeşidlərdik.

Hanı o günlər?.. Bal kimi şirin uşaqlıq, yeniyetmə və gənclik illeri. Gənc dedikdə bəlkə də sual yaranar ki, gənclər də torba atmağa çıxırlar məgər. Yadımdadır, universitetdə oxuyurdum, hələ də məhəlləmizin gənc oğlan və qızları ilə torba atmağa yollanırdıq. İndi uşaqlarımızı evlərə-dörd divarın arasına "hebs" etmişik. Lakin çox halda onlar bu "hebsxana" divarlarını yarib elə bir qaçıq edə bilirlər ki, özümüz də inana bilmirik ki, bunlar bizim övladımızdır? Həyatımıza daxil olan elektron həyat bütün adət-ənənələrimizi qurudub, yüksək elektrik cərəyanı ilə məhv edib. İndi hanı o uşaqlar, o yeniyetmə və gənclər ki, İlaxır çərşənbədə və ya Novruz bayramı axşamı torba atmağa yollanırlar? Yox, onların hər birini elindəki telefon bizim dünyamızdan çox-çox uzaqlara aparıb. Kimse valideynlərinin xatirələrindən həvəslenərək adət-ənənələrimizə qayıtmış istəyir, onun üzünə də qapılar bağlı olur. İndi torba atmaq üçün neçə-neçə qapılardan keçməlisən. Hasar qapısı, ev qapısı... Onlar da açıqla, ya açılmaya.

Budəfəki İlaxır çərşənbədə hər kəs yaxşı xatırlayır, qapısı neçə dəfə döyüdü və o, neçə dəfə qapını açmaqdan vaz keçdi. Edənlər yaxşı bilir torba atanların "zəhləsini tökməməsi" üçün axşamçağından darvaza qapısının kiliğini bağladılarını, evinin də qapısını qifilladığını. Bağlı qapıları açanlar da bilir bu İlaxır çərşənbədə qədər qonağı oldı, döyülen, zəngi vurulan qapıları sahibləri də bildi qapı üzüne açılmayan qonaqların sayını...

Bəlli, bir İlaxır çərşənbədə geride qaldı. Ondan qalan isə yene də xatirələrdir. Əvvəlki İlaxır çərşənbələrdəki xatirələrdən fərqli xatirələr, onlara heç oxşamayan xatirələr. Adət-ənənələrimizə balta çalan xatirələr. Onların yavaş-yavaş məhv olmasının sənədlərini verən xatirələr...

Hara gedirik bu gedişlə görəsən? Özümüz açıb özümüz bağladığımız bu qapılar neyə yarar görəsən? Başımızı aşağı salıb smartfonlarda axtardığımız həyat əsl həyatımızı elimizdən alıb. Və bize elə bir zülm edib ki, ta başımızı da yuxarı qaldıra bilmirik. Başaşağı telefonlarda hey axtarırıq. Nə axtardığımızı bilmədən axtarıraq. Tapdıqlarımızla da qənaətlənmirik. Tapdıqla yeni axtarışlara çıxırıq..

Heyif, o gözəl adət-ənənələrimizdən. Heyif, o açıq qapılardan ki, döymədən, zəngini vurmadan qonşulara gedib-gəlirdik, deyib-gülürdük. Adət-ənənələrimizi yaşıdadıq, mərasimlər keçirirdik, bayramlaşırıq. Heyif. Çok heyif ki, o açıq qapılar indi elə möhkəm qifillanıb ki, nəinki qonşunun evinə, heç həyətinə belə keçə biləməzsən.. Çok heyif. Bir də çox təssüf...

Boşanma zamanı uşaqlarla necə davranmalı?

Hər bir uşaq ailəsi ilə xoşbəxt həyat yaşamaq istəyər. Hər evlilik də şansa layiqdir. Ancaq bütün cütlərlər baxmayaraq birlikdə olmaq mümkün deyilsə, bu barədə düşünmək lazımdır. Ər-arvad münasibəti olmayan, lakin birlikdə yaşamağa davam edən ailələrin uşaqları psixoloji sarsıntı yaşayırlar. Uşaq üçün evli qalmaq ailədəki problemi həll etmir. Uşaqların boşanmalara reaksiyasının əsas səbəbi valideynlərindən ayrılmamaq istəməmələridir.



SIA mövzu ilə bağlı araştırma aparıb.

Cütlükler razılaşa bilmeyəcəklərinə əmin olduqda, birlikdə qalmağın çətin və yorucu olduğuna qərar verdikdə yollarını ayıırlar. Ailədə ortaç uşaqların olması cütlərin boşanma qərarına və boşanma prosesinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Uşaqlar üçün ən vacib amil sevgi dolu ailədə böyməkdir. Günümüzdə bir çox qadınlar qadın olduğunu anlamırlar. Lakin hələ də uşaq xatirinə evliliklərini sonlandırmırlar. Unutmaq ki, tükənmış və ruhsuz ananın da uşağı heç bir faydası ola bilmez. Uşaqlar, yaşılarından asılı olmayıaraq, davam edən mənfi evliliklərdə daim yara alırlar. Valideynlər bunu onlara hiss etdirlər də, etməsələr də, uşaqlar hər şeyi hiss edir.

Təbii ki, uşaqlar valideynlərinin boşanmasını istəmirlər. Lakin əslində onların istəmədikləri şey valideynlərindən ayrılmadır. Onları bir daha görməmək, çox darixmaq kimi narahatlıqlar üzündən boşanma variantından qorxurlar. Boşandıqdan sonra uşaqların valideynləri ilə ünsiyyəti sağlam şəkildə təşkil olunarsa, valideyn olmaq vəzifə və məsuliyyətləri pozulmazsa, uşaqlar çox qısa müddətdə bu yeni vəziyyətə uyğunlaşacaqlar. Uşaqlar valideynlərinin bədbəxt, narahat və gücsüz olmasını istəmirlər. Bu səbəbdən prosesi yaxşı idarə etmək üçün insanlar öz xoşbəxtliyini ön planda tutmalıdır.

Bezi cütlükler ayrılığa alışma prosesində səbəb kimi uşaqları göstərərək uşaqları ilə bir araya gəlmək planları qura bilərlər. Bəzən boşansa da, "Həftədə bir dəfə birlikdə yemek yeyirik", "Uşaqlara görə görüşürük", "Uşaqların vəziyyətdən mənfi təsirlənməməsini istəyirik" deyən cütlüklər rast gəlirik. Bu, bir çox-



lari
ü ç ü n
bəhanədir. Valideynlərinin müntəzəm olaraq bir araya geldiyinin şahidi olan uşaqlar üçün vəziyyət olduqca qarışq ola bilər. Bu da valideynlərinin yenidən bir araya gəlib yenidən evlənə bileceklerinə inanmasına səbəb ola bilər.

Əvvələ, ər-arvadın bir-birinə sevgisi və hörməti olmadığı, əslində artıq iki yad adama çevirdiyi nikahlarda daimi gərginlik yaşanır. Evdə daim dava-dalaş, inciklik, qışkıraq, zorakılıq olur. Belə bir evdə böyüyən uşaqlar ömürlük onları izleyəcək travmalarla həyata atılacaqlar. Ən əsası, uşaqlar bir çox cəhətdən valideynlərini nümunə götürürler. Bu səbəbdən evdə eks cinsdən olan valideynlər arasında heç bir sevgi nümayiş göre bilməyən uşaq gələcəkdə eks cinsə necə sevgi göstərəcəyini bilmir. Bu, yanlış həyat yoldaşı seçimine və daha çox mənfiliklərə səbəb olur.

Adətən boşanmaq isteyən, lakin boşanmayan cütlüklerin təklif etdiyi bir neçə əsas səbəb var. Bunlardan birincisi "İnsanlar nə deyir?" Düşüncəsidir. Yaxud da "Boşansam uşaqımı xor baxarlar" düşüncəsi var. İnsanların övladının psixi sağlamlığından daha vacib hesab etdiyi şəyər varsa,



təessüf ki, bununla bağlı heç bir şərhim yoxdur. Əmin olun ki, mənfi ev mühiti bunlardan daha çox uşaqınız zərər verəcək.

Bunun üçün həm vəkildən, həm də psixoloqdan dəstək ala bilərsiniz. Xüsusiylə də uşaqlarla uyğun dildə danışmaq, onların fikirlərini öyrənmək lazımdır. Məcburi hər şey uşaqlara eks təsir göstərir.

Digər səbəb isə qadının kifayət qədər maddi gücü olmadığı üçün boşanmağa cəsarət etməməsidir. Uşaqlarım üçün yaxşı imkanlar yarada bilməmək qorxusu. Bu təbii qorxudur, amma qanun sayəsində alimət və s. bu vəziyyəti aradan qaldıra bilərsiniz. Boşanma

hüquqsuna müraciət etməyiniz xüsusilə vacibdir. Unutmayın ki, uşaqlarına problemlərə dulu evdə keçirdiyi hər gün bir az daha təsir edir. Boşanmamaq üçün təklif etdiyiniz bəhanələr uşaqlarınıza stress, narahatlıq və bir çox ruhi xəsteliklər olaraq geri döñür. Boşanmanın uşaqlarına təsir etməyəcəyini demirəm, amma ən azından onun mənfi təsirlərini azaltmağın yolları var.

Əgər hələ də evliliyinizi ümidi edirsinizsə, bir mütəxəssislik cütlük terapiyasına müraciət edə bilərsiniz. Artıq ümidiiniz yoxdursa, boşanma prosesini sizə və övladlarınıza ən az zərərle keçmək üçün psixoloqdan kömək almaq çox vacibdir. Unutmayın ki, hər həll olunmamış problem sizə və övladlarınıza qaydır.

Psixoloq Leyla Əli: "Boşanma haqqında düşünmək ən az boşanma qərarını almaq, boşanmaq qədər çətindir. İnsan ağlına düşən bu fikir onu mənəvi cəhətdən çox sarsıdır. Qərar verməkdə çətinlik çəkən insanlar bəzən bəhanə, bəzəni

dözürəm", - deyərək içindəki qərəsiz səsi susdurmağa, içinde olduğunu, çıxmaga cəsarət edə bilmədiyi vəziyyəti günahsız, ona qarşı çıxa bilməyəcək birinə- övladına yüksəkliklə özünü haqlı çıxarmağa çalışır. Uşaqın psixologiyasında dərin iz qoyacaq, ona özünü günahkar hiss etdirəcək bu ifadələr uşaqın travma almasına səbəb olur. Gələcəkdə ailəsi ilə bağlı olmayan məsələlərdə, hətta, günahkar olmasının imkansız olduğu məsələlərdə belə bütün günah öz üzərinə alır və mənəvi əziyyət çəkir.

Araşdırımlar göstərir ki, çox vaxt anaların boşanmaq istədiyi halda boşanma səbəbi onların maddi vəziyyəti ilə bağlı olur. Uşaqına baxa bilməyəcəyini düşünən ana həm özünü, həm də övladını xoşbəxt olmayan bir ailədə eşir edir. Hər tərəfin daha çox yaranmasına səbəb olan bu "dözüm" sonda ailənin hər bir fərdinin həyatında travmatik izlər qoyur.

Nəzərə almalısınız ki, mənəvi ac olan ailədə böyükən uşaq, maddi çətinliklə böyükən uşaqdan daha çox əziyyət çəkir. Bu məsələləri övlad sahibi olmadan əvvəl ciddi düşünməli, bir gün yollarınızı ayırmalı olsanız övladınıza tək baxa bilme gücündə olub-olmadığınızı bilməlisiniz. Övladınız sizin günah yükleyəcəyiniz obyekt deyil, onu seçə bilmədiyi həyatın günahkarına çevirmeyin. Ən əsası xoşbəxt olduğunu günlərdə maddi və mənəvi öz ayaqlarınız üzərində durmağı öyrənməlisiniz ki, yaşıana bilecek bir ayrılmaz zamanı ailədən geriye qalan ən dəyərli varlığı- övladınızı bu prosesdən məkmət



səbəb olaraq övladlarını misal getirirler. Boşanmaq haqqında düşünən şəxs "uşaqlara görə boşanmırám", uşaq "sənə görə



simum az yaranmış vəziyyətdə xilas edə biləsiniz".

Ayşən Vəli

Nəfəs alma! Öldürür!

Hər il 7 milyon adam öldürən çirkli hava kimin əsəridir?



TSKB İqtisadi Araşdırma Mərkəzinin hazırladığı "Həyat dərin-dən bir nəfəsdir" başlıqlı hesabatda dünya üzrə 300 milyon uşaqın maksimum səviyyədən 6 dəfə çox hava çirkliyinə məruz qaldığını deyir. ÜST-ün açıqlamasına görə isə hər il dünyada 7 milyondan çox insan çirkənmiş hava səbəbindən erkən ölürlər. Bildirilir ki, qapalı və açıq məkanlarda yaranan çirkli hava insanlarda müxtəlif xəstəliklərə səbəb olaraq ömrünü qısaldır. Havadakı qaz, his, ozon və metan nisbətindəki dəyişikliklər sadəcə iqlim dəyişikliyinə səbəb olmur, eyni zamanda hər il milyonların ölümünü rəvac verir.

müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərlə maddələr atılır. Bu tullantıların təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Atmosfer havasını çirkəndirən əsas mənbələr neftçixarma, neft emalı, neft-kimya və energeti-



Planeti kim, niyə çirkəndirir?

Sağlam həyat üçün içməli su, ətraf mühit, dəniz, torpaq, hava temiz olmalıdır. Lakin teessüf ki, havanın çirkənməsi bütün dünyada böyük probleme çevrilib. Açıq mühitdəki çirkli hava hər il 3.7 milyon, evlərdə və ya ofislərdəki çirkli hava isə hər il 4.3 milyon insanı erkən öldürür. Araşdırmalara görə dünyada ekologiyanın çirkənməsinə 42 faiz insanlar, 30 faiz sənaye tullantıları, 14 faiz isə digər səbəblər yol açır. ÜST hesab edir ki, ekologiyanın çirkənməsinin qarşısı alındığı təqdirdə 2050-ci il qədər hər il 3-5 milyon insanın erkən ölümünün qarşısı alına bilər.

Dünya miyazında mövcud problemlərdən ən böyüyü ətraf mühitin davamlı üzvi çirkəndicilər və ağır metallarla çirkənməsinin minimuma endirilməsidir ki, bu ölkəmiz üçün də olduqca aktual və həlli vacib problemlərdəndir. Bu növ çirkənmənin əsas mənbələri neft emalı, neft-kimya, kimya, ener-

rgetika, tikinti materialları istehsali, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır. 1 ay önce plastik torbaların satışının pullu olması qərarının verilməsi də ölkəmizdə ekoloji vəziyyətin gündən-günə pisləşməsi səbəbindən həyata keçirilir.

Azərbaycanın havası necədi?

Hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkəndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkəndirməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxmazı, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifiyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır.

Təxmini hesablamalara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərlə maddələr atılır. Bunun yarısı sənaye

ka müəssisələri və avtonəqliyyat-

Təbii səbəblərdən çox sünü səbəblər təsir edir

Havanın çirkənməsinə yad maddələr və ya təbii faktorlar səbəb ola bilər. Havanın çirkənməsinin təbii səbəbləri arasında vulkan püşkürmələri, meşə yanğınları, qum fırtınaları daha çox rastlanan vəziyyətlərdir. Vulkanların püşkürməsi nəticəsində qaz buludları yaranır və bu buludlar atmosferə kükürd qazı buraxır. Meşə yanğınları da zərərlə qazların yayılmasına səbəb olan mühüm amildir. Üstəlik, yanğın havanın çirkənməsinə səbəb olmaqla yanaşı, meşədəki canlıların və canlı təbəqələrin məhvini də səbəb olur ki bu da dünən fəlakəti demekdir. Qalın qum təbəqələri külək və tufan kimi təbii proseslər nəticəsində havanı çirkəndirə bilər. Lakin bu vəziyyət zəhərli digər səbəblər kimi qazların buraxılmasına səbəb olmur və daimi tehlükə yaratır.

Havanın çirkənməsinə səbəb

olan sünü amillər də var. Təbii amilləri üstləyən sünü amillərə fabriklərin və insanların yaratdığı problemlər daxildir. İstilik və ya sənaye məqsədi üçün yandırılan daş kömür, filtri olmayan fabrik və zavodlar, nəqliyyatın yaratdığı problemlər, atom elektrik stansiyalarının yayıldığı radiasiya nəticəsində yaranan çirkilik, təmizlik məqsədi ilə istifadə etdiyimiz yuyucu tozlar, şampunlar kimi kimyevi tullantıların səbəb olduğu çirkənmə təbiətə təbii çirkənmədən daha çox zərər verir.

Əgər bu sürətlə davam edərsə

Çirkli ekolojiya ürək xəstəlikləri və infarkt hallarına səbəb olur. Dünyada hər 8 ölümdən biri havanın çirkilikliliyi səbəbindən yaranmış xəstəliklərdən olur. Astma və alle-



Azərbaycan
Respublikasının
Medianın İnkışafı
Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb.



rgiya kimi tənəffüs xəstəlikləri çirkli havanın yaratdığı ən birinci xəstəliklərdir. Zamanla xərcəngə qədər gedib çıxan xəstəliklərin sırasına hər il yeniləri qoşulur.

Doğrudur, ötən ilin sonu Avropa Ətraf Mühit Agentliyi (EEA) Avropada havanın çirkənməsi səbəbindən baş veren ölümllerin 10 faiz azaldığını, lakin buna baxmayaraq yüz minlərlə insanın çirkli hava səbəbindən həyatını itirdiyini açıqlamışdı. Amma agentlik hesab edir ki, 2030-cu ilə qədər havadakı zərərlə maddələri zərərsizləşdirmənin bir yolu tapılmalı, çirkli havadan ölüm nisbəti 55 faiz azaldılmalıdır. Bildirilir ki havanın çirkənməsi cari temple azalmağa davam etməsə və əlavə tədbirlər görülməsə vəziyyət olduqca təhlükeli hal alacaq.

Lale Mehrali

"Siyasi yolla mümkün olmadığın- dan Azərbaycan ona məxsus olan torpaqları hərbi yolla geri qaytardı"

Rusiyalı politoloq, InoSMI portalının analitiki Dmitri Babiç "Caliber" analitik mərkəzinə müsahibəsində Cənubi Qafqaz regionunda gedən proseslər haqda maraqlı fikirər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.



- Sizə, Cənubi Qafqazda geosiya- si rəqabətdən hansı nəticələr göz- ləmək lazımdır?

- 2020-ci il Ermənistan-Azərbaycan müharibəsi başa çatdıqdan sonra mənde belə təessürat yarandı ki, sülhün açarı Rusyanın vasitəciliyi ilə Qarabağın Azərbaycana qaytarılmasıندadır. Təessüs ki, 2022-ci ilin payızında baş verən zorakılığın artması, elecə də ondan sonra baş verən faciəvi hadisələr məndəki bu ümidi xeyli azaltmışdır. Amma Rusyanın xarici işlər naziri Sergey Lavrovun son çıxışları, deyəsən, bizi konstruktiv yola qaytarır. Məncə, Lavrovun "Rossiya Seqodnya" agentliyinin baş direktoru Dmitri Kiselevle bu yaxınlarda verdiyi müsahibə xüsusilə vacibdir.

Məsələ burasındadır ki, Lavrov bu müsahibəsində ilk dəfə olaraq Qarabağ munaqışının tarixi və səbəbləri ilə bağlı Rusyanın mövqeyini açıq və aydın şəkildə ortaya qoyub. Rusiya xarici işlər naziri belə deyib: "Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Ermənistan uzun illər Qarabağ etrafındaki 7 rayonu da işğal edib. Rusiya bir çox variant təklif etdi. Hətta əvvəlki Ermənistan rəhbərliyi də onları çox müsbət qarşılamışdır, əraziləri elində saxlamaq istəyirdi. Məsələləri siyasi yolla həll etməkdən ümidsiz qalan Azərbaycan ona məxsus olan torpaqları geri qaytardı".

Fikrimcə, nazir hadisələri aydın və birmənalı şəkildə qeyd etdi. Və buradan nəticə çıxarmaq lazımdır - həm Rusiya rəsmiləri, həm də digər ölkələrin siyasetçiləri üçün. Ermənistanın işgali ilə bağlı ədaləlli nizamlanmanın qarantinın Rusiya olduğu göz qabağındadır.

- Qərbin Rusiyani Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəməsi və bu məqsədlə Ermənistan rəhbərliyindən istifadə etməsi ilə bağlı fikirlərlə razı- sunuzmu?

- Əlbəttə, razıyam. Qərbin Cənubi Qafqazda, hətta Rusyanın yaddasını belə mehv etmek isteyi heç kimə sərr deyil. Bu, hələ 1980-ci illərdə açıq mützakirə olunurdu, sonra mən ABŞ, Aİ, Kanadanın bir çox neşrlərində yüzlərlə dəfə bu haqda məqalələr görmüşəm... Qərb siyasetçilərinin və ekspertlərinin əksəriyyəti Rusiyaya qarşı bu nifretini izah etmək mümkün deyil. Aşağılıq

kompleksinin, Rusiyaya, Çinə, Türkiyəyə və onların liderlərinə nifrat edən rəsmi ultra-liberal ideologiyaya rəğbət bəsləmək isteyinin qarışığı var... Rusiya, Çin və Türkiyənin bu demonizasiyasının psixoloji mexanizmləri haqqında mübahisə etmək olar, lakin Dostoyevski bu hissə kompleksini dəqiq təyin edib - şəhər dünyası.

Təəssüs ki, çox vaxt Cənubi Qafqazın keçmişində nəhəng bir tarixi dövrü silmək ideyası bölgənin bəzi sakinləri tərefindən qəbul edilir. Ermənilər də belə olur. Rusiyaya və öz torpaqlarının "rus keçmişinə" belə nifrətin motivləri nedir? Bəzən maddi maraq da olur (axı, Qərb bu mövzuda yazınlara, "araşdırılmalara" pul verir). Bəzən hətta bu və ya digər axmaq "politoloq" a yalnız ölü görünən şiri təpikləmək fürsəti olur.

Qərbin bu təhlükəli siyasetində indiki Ermənistan rəhbərliyinin rolü mühümdür. Və bu mənim fikrim deyil. Rusiya XİN-in rəsmi bəyanatını sitat getirəcəyəm. Moskva qeyd edir ki, "İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi yekunlaşdırmağa qoymadan Al-nin xeyrinə seçim etməyə üstünlük verib". Rusiya diplomatik missiyası əlavə edib ki, "erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olarsa, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər".

"Avropanın İttifaqının Ermənistanda nəyin bahasına olursa-olsun mövqə tutmaq cəhdləri, Rusyanın vasitəcilik səylərinə təzyiq göstərmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmak istəklərində köklü maraqlarına zərbe vura bilər", - Rusiya diplomatı qeyd edib. Fikrimcə, Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazda Rusiyaya və xalqların dostluğuna kimin xəyanət etdiyi barədə heç bir şübhə yeri qoymayıb.

- Martin 1-də Xocalı şəhərində Rusiya Federasiyasının Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş sülhəməramlı kontingentinin Qərargahında Milli Məclisin deputati Ramin Məmmədov Qarabağ bölgəsində yaşa- yan ermənilərin nümayəndələri ilə görüşüb. Sizə, bu cür əlaqələr nə dərə- cədə effektividir?

- Milli Məclisin deputatının- Ramin Məmmədovun və ya hər hansı digər deputatin, yaxud hər hansı azərbaycanlı memurun Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə hər hansı görüş keçirməsi düzgün addımdır. Ermənilər onilliklər boyu Azərbaycan SSR-də yaşayıblar- məktəb albomlarına və ya ən azı o illərin resmi Sovet qəzetlərinə baxın. Nəzərinizə çatdırırmı ki, Heydər Əliyev də qeyd edirdi: 1987-ci ilə qədər Qarabağ na iqtişadi göstəricilərinə görə, ne də millətlərərəsi hadisələrin sayına görə Azərbaycanın digər bölgələrin dən fərqlənmirdi. Olduqca orta, sakit bir ərazi idi. Allah ona bir daha belə olmağı nəsib etsin.

Tərcümə - Elçin Bayramlı

"Ermənistən olmayıacaqsa, deməli, məsuliyyətə çağırılacaq subyekt də olmayıacaq". Bu fikirləri Ermənistən siyasi eksperti Benyamin Matevosyan özünün telegram səhifəsində yazıb. Baş nazir Nikol Paşinyanın keçirdiyi sonuncu mətbuat konfransına münasibətini şərh edən erməni eksperti bildirib ki, artıq ikinci ildir baş nazir keçirdiyi mətbuat konfransında Qarabağın deyil, Ermənistən gələcəyi barədə danışır. "Paşinyan Qarabağ səhifəsini bağlayıb, növbədə Ermənistəndir", deyə o nəticə hasıl edib.



Günah yalnız Paşinyanda deyil, həm də erməni cəmiyyətindədir!

Benyamin Matevosyan: "Paşinyan Qarabağ səhifəsini bağlayıb, növbədə Ermənistəndir"



fətihin mühacirətdə olan lideri) statusuna yiyləlməsine imkan verə bilər. O, həmçinin yaxşı bilir ki, Rusiya hərbi birləşmələrinin çıxarılması Ermənistən süqtü ilə nəticələnəcək".

Matevosyan mötərizədə qeyd aparıb və bildirib ki, məhz bütün buları Azərbaycan Prezidenti İlham Əliyev də bildiyi üçün Qərbi Azərbaycan mövzusunu da irəli sürür.

Təhlükənin bir parçasının elə revanşizm



Matevosyan RSK-nin Qarabağdan çıxacağını da proqnozlaşdırır


Matevosyanın görə, əger Paşinyan daha əvvəller "dqr" in geləcəyi ilə bağlı qaldırılan məsələlərlə erməniləri aldadırdısa, artıq hazırda yalan növbəsi erməni-rus münasibətləri fonunda yer alıb. Ermeni eksperti 2022-ci ilin 6 oktyabrında keçirilmiş Praha görüşünü və bu ilin 10 yanvar tarixində keçirilən mətbuat konfransını xatırladıb və deyib ki, Paşinyan Praqada Bakının Qarabağ üzərində suverenliyini tanıdı. Onun sözlerinə görə, gələcək proses rus sülhmerəmlilərinin Qarabağdan çıxarılması ilə nəticələnəcək, belə ki, Qarabağ Azərbaycanın suveren əraziyidir.

Lakin qeyd edilənlərlə yanaşı, ekspert Paşinyanın KTMT ilə bağlı bəyanatını da xatırladıb. Onun sözlerinə görə, Paşinyanın "102-ci baza Ermənistən təhlükəsizliyinə təhdiddir" bəyanatı ölkənin KTMT-dən çıxmazı, həmçinin, Rusiya silahlı qruplaşmalarının Ermənistəni tərk etməsi anlamını daşımaqdadır. SITAT: "Dünən (martın 14-ü) Nikol "əslinde KTMT Ermənistəndən çıxır" tipli manipulyasiyalı bəyanatı ilə mövcud siyasi kursun realizəsini davam etdirib. Təkcə bu cür çıxış ona yeni "Qərbin Svetlana Toxanovskaya" (Belarus müxali-


düşüncəsinin qalmasıdır

Erməni eksperti sonda bildirdiyinə görə, erməni cəmiyyəti bunu anılamadır ki, hər kəsin başı üzərində global təhlükə asılıb. Lakin Matevosyanın müəyyən fikirləri ilə razılışmaq olsa da, əslində onun özünün düşüncəsindən ne qədər ki, "dqr" amili mövcud olacaqsa, sözügedən təhlükənin artması da mümkündür. Çünkü bu gün onlar istəsələr, istəməsələr də seçkiliş vasitəsi ilə seçikləri baş nazirləri olaraq onların başları üzərində dayanıb, təhlükələr də bilavasitə onun qəbul etdiyi əsəssiz, yersiz və çəkicə yüngül qərarlarından qaynaqlanır. Və əger Paşinyan mətbuat konfransında Qarabağın deyil, Ermənistən geleceyi haqqında danışır, Matevosyanın timsalındaki erməni cəmiyyəti bundan narahat qalırlarsa, həmin təhlükənin bir parçasının elə revanşizm düşüncəsinin olması da faktə çevrilir. Yeni əsas günahlar Nikol Paşinyanın boynundadır, həmin günahların bir qismi hələ də "artsax", "dqr" ifadələrindən əl çəkməyən erməni cəmiyyətinin da boynundadır. Bu baxımdan, başları üzərindəki təhlükələrin yox olması da elə onların özlərindən asılıdır.

Rövşən RƏSULOV



Tarixin ilk sosial dövlətinin banisi, bəşər tarixinin ən görkəmli sərkərdələrindən biri adlandıran Babək və hürəmiliyin ideoloji bazasında aparılmış möhtəşəm qəhrəmanlıq epoxası haqda bəzi həqiqətlər



"Islam dövrlərində əsərlər yazan əreb və fars tarixçiləri bəzi hərəkatların mahiyətini və məqsədini düzüne bilmemişlər. Buna görədə, bu hərəkatları başçılıqlı edənləri bədməzəhəb, dinsiz, kafir adlandırdı, onların möhtəşəm adını, əziz xatirəsini çirkin töhmət və iftirlalarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif etmişlər. Bele bir iş Babək Hürəmə haqqında da görülmüşdür". Məşhur İran şərqşünası Səid Nəfisi

Tariximizin ləkələnməsinə cəhd edilən şərflə dövrü

Azərbaycan tarixində ən şərflə dövrlərdən olan Hürəmələr Hərəkatı (VIII-IX əsrlər) və hərəkatın nəticəsi olaraq Babəkin başçılığı (816-838) vaxtı yaradılan Hürəmə dövləti haqda bize gəlib çatan məlumatların böyük əksəriyyəti əreb tarixçilərinə məxsusdur. Bu tarixçilər de xəlifə sarayında oturub əsl həqiqəti yaza bilmədilər. Bu səbəbdən de həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuuna heç cür inanmaq olmaz.

Əreb işğalından sonra Babək və hürəmiliyin haqda olan-qalan mənbələr də məhv edilib və məhz bu üzdən indi əlimizdəki mənbələrin çoxu xəlifə sarayının saxtakar tarixçilərinin yazdığı cəfəngiyatlardır. Bu şəraitdən istifadə eden bəzi qüvvələr uzun zamandan bəridir ki, tarixdə öz möhtəşəm izini qoynan bu hərəkatı, bu hərəkatın bazasında yaranmış Hürəmə dövlətini və onun başçısını ləkələmeye çalışırlar.

Məsir dövrümüzdə isə bəzi xarici dövlətlərdən dəstəklənən və idarə edilən "arşadırmaçılardır" bu missiyani davam etdirmək üçün fərqli metodlara el atırlar. Gah hürəmiliyin təktanrıçılığı zidd olduğunu, gah bu ideologiyanın əxlaqsızlığı söykəndiyini iddia edirlər. Lakin görəndə ki, belə cəfəngiyatlarda bu xalqın gen yaddaşından Babək sevgisini silə bilmə-

yəcəklər, o zaman başqa taktikaya keçidilər. İndi də Babəkin fars olduğu, Sasani dövlətini ərebələrdən qurtarmaq üçün çalıştığı iddia olunur.

Siyasi islam, təriqətçilik ixrac etmekle məşğul olan dövlətlərin ideoloji institutları isə daha fərqli metodlardan istifadə edirlər. Fanatik dindarlar gerçəkləri inkar etmenin fayda vermədiyini, ortada aşkar faktları olduğunu anlayandan sonra Babəkin müsəlman olduğunu, xilafətin siyaseti ilə razılaşmadığından mübarizəyə qalxdığını iddia etməyə başladılar.

Bəzi arşadırmaçılardan bu yalan iddialarla tarixi mənbələri istədikləri kimi şərh edərək mediada ağlaşırmaz məqalələrlə çıxış edirlər. Düşünürük ki, bu biabırçılığa son qoymağın vaxtı gelib çatıb.

Azərbaycana əreb təcavüzünün real nəticələri

VII əsrə Yaxın Şərqi yeni dinin yaranması yarımvəhşi əreb qəbilelərinin islam ideoloqiyası etrafında əreb Xilafətində birləşməsinə getirib çıxarı. Əreb-islam dövləti VII əsrin ortalarına yaxın həbi cəhətdən xeyli güclənmiş və bütün ətraf ölkələri öz hakimiyəti altına almaq üçün istilaçı və talançı yürüşlərə başlamışdı. Xüsusilə də, əsas hədəf şimal-şərqi və şimal-qərb istiqamətində yerleşən məhsuldar və zəngin təbiəti torpaqlar idi.

Orta əsr mənbələrdə qeyd olunur ki, ərebler işğal etdikləri ərazi-lərdə öz dinlərini "qeyri-kitab əhli" (?) və ya "kafir" (?) adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul etdirməyə çalışır, ən qədim təktanrılı dinin (zərdüşlüyün) ən qədim müqəddəs kitabın- (Avestanın) mənəvi sahibi olan xalqımıza qarşı insanlığa siğmayan hər cür vasitə ilə zor işlədirildilər.

Halbuki, "Zərdüştün müvəhhid və təkallaklı olmasına Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imam-

larından biri), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və baş-qaları qəbul etmişlər" (İsmayıllı Səms, "Avesta").

Hezret Əlidən "məcusilər" (zərdüştilər) haqda soruşulduqda isə, o, belə cavab vermişdi: "Məcusilərə toxunmayın, onlara kitab və peyğəmbər göndərilmişdir".

Azərbaycan xalqının ta qədim-dən sülhsevər və humanist olduğu hətta, əreb tarixçiləri də etiraf ediblər. İbn ən-Nədim yazır: "Hürəmələrin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər".

Azərbaycan xalqına məxsus qədim məbədlər dağıdırıvə ya xristianlara (məs. ermənilərə) peşəkə olunurdu. Bundan əlavə, bütün dini-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu il- Azərbaycan dövlətçiliyi müasir mərhələdə istiqaməti çərçivəsində hazırlanıb

Babək və Hürəmə Dövləti: Gizlədilmiş, saxtalaşdırılmış və yazılmamış tarix

fəlsəfi, elmi kitablar "Quranda yoxdur, kūfrdür" iddiası ilə yandırılır, qiymətli incəsənət əsərləri Xilafət paytaxtına daşıdır, alimlər əsir aparılır, ruhani ustadlar öldürülür, təbii sərvətlər, həmçinin əhalinin mal-mülkü qaret olunurdu.

Görkəmli tarixçi akademik Ziya Bünyadov "Azərbaycan VII-IX əsrlər" adlı əsərində dövrün tarixçilərinə istinadən yazır: "Ərebələr yerli əhalini sürətə müsəlmanlaşdırmaq üçün islamı, əreb dili və digər adət-ənənələrini qəbul etməyənələrin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzədə özərləri bu şərtləri qəbul edən kimi göstərir, hətta özərlərinə əreb adları götürməyə məcbur olurdular".

Bələliklə, məlum olur ki, islam dinini əldə bayraq edən ərebələr öz ideologiyalarını yeritmək, maddi sərvətlər əldə etmək, müənbit torpaqları işğal etmək üçün bu torpaqlarda yaşayan yüz minlərlə insani öldürmiş, ölkəmizi xaraba qoymuşlar.

"Böyük mütəfəkkir Mirzə Fətəli Axundov bu prosesi belə ifade edib: "Ərebələr bizim minillik səltənatımızı yuxıldalar, şan və şövkətimizi bərabər etdilər, vətənimizi ele xarabdan xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır" (Əsərləri II cild. Bakı 1961, səh 137)

Babəkin şəxsiyyəti: Lider, hökmədar, sərkərdə

Bir əsrdən artıq davam edən azadlıq hərəkatının son 22 ilində Babək əzərətli attributlara malik qüdrətli dövlət yaratmışdı. Bu dövlətin silahlı qüvvələrə başçılıq edən həbi komandanlığı, Ali şurası, dövlət xəzinəsi, bayraqı, gerbi, ölkənin əyaletlərində mərkəzə bağlı idarəciliş struktur, ehtiyat silah və azuqə bazaları və s. attributları olub.

«Babək Hürəmə bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrde mövcud olmuş, bu və ya digər şəkildə zərdüştük və məzdəkiliyə bağlı qayda-qanunların bərpasına can atmışdır»- Akademik Ziya Bünyadov.

Babək Hürəmə sadə insanları dövlətin vilayət və şəhərlərinə hakim təyin edir, başqa dövlətlərle müqavilələr bağlayır və səfir göndərir. Azərbaycan paytaxtında Babəkin Bəzz şəhərindəki sarayın-



da isə, Rum İmperatorluğunun səfi ri yaşayırdı.

Babək bəşər tarixində sosial bərabərlik və azadlıq ideyalarının ilk carçası, özünün hakimiyəti dövründə bu ideyanı gerçəkləşdirən şəxsiyyət oldu. Məhz bütün xalqın bərabər şəkildə yaşadığı, hər şeyin ümumxalq mülkiyyəti sayıldığı bir cəmiyyət quruluşunu, sosial edəletə söyklənən dövlət sistemini ərebələr anlamadıqdan "hürəmələrə arvadlar da ümumidir" deyə bəhəntə yazıdır.

Guya onlara bütün vaxtlarını şəhər musiqi altında yeyib-icmək, gülüb-oynamaqla keçirirmişlər. Əbu Müzəffər İsfəraini yazır: "hər iki cinsənənən əbabəkələr ilə bir gecə o dağda musiqi və mey məclisine toplaşıb, pozğun işlər görədilər". Əsində isə, bu əreb tarixçisinin dediyi gecə, haqqında yəqin ki, heç bir məlumatı olmadığı xalqımızın Tanrıya həsr olunan ən müqəddəs bayramı- Novruz gecəsidir.

Bu iftirlalarla bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: «Yirmi ildən artıq xilafətə qarşı keskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şəhər və qayğısız özüne suren başpozuq bir kütə kimi qələmə vermək mümkün deyil".

Babəkin missiyası və dünyadan ilk qırmızı bayraqı

Babək sevgisi 12 əsrdə bütün azərbaycanlıların qəlbində yaşayır. Hər il 14 martda- Babək Hürəminin ad gündəndə minlərlə azərbaycanlı Bəzz qala şəhərini ziyaret edir, böyük şəxsiyyətimizin əziz xatirəsinə yad edirlər. Onun ideyaları xalqın mənəviyyatında özünə əbədi və möhkəm yer tutdu. Babək Hürəminin qaldırıldığı qırmızı bay-

raq yaddaşlarda yaşadı. Bu bayraqı qəhrəman Azərbaycan oğulları tarix boyu dəha bir neçə dəfə dövlət bayrağı kimi dalgalandırdılar. Bu bayraq Səfəvi İmperiyası dövründə bir daha ucaldıldı, 1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan dövlətinin bayrağı kimi qəbul olundu.

1918-ci ildə yaranmış 1-ci respublikanın ilk bayrağı Babəkin, Hürəmə dövlətinin bayrağı idi- qırmızı fonda ortada aypara və sekki-züşülu ulduz.

2-ci respublikanın- Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı belə idi- qırmızı rəngdə, yuxarı sol gündə aypara və beşşəli ulduz. Xalqımızın qəlbində Azərbaycanın tarixi torpaqları üzərində güclü dövlət yaranan, ölkədə siyasi-inzibati və sosial-iqtisadi islahatlar həyata keçirən, 100 minlik ordu yaradaraq 22 il ərzində dönyanın ən güclü imperiyasının 6 böyük ordusunu darmadığın edən böyük şəxsiyyət yaşayır. Bu Babəkdir. Onun azadlıq və milli bərabərlik ideyaları bu gündə Azərbaycan dövlətinin əsas qayəsinə təşkil edir. Azərbaycan xalqı öz tarixi kökləri üzərində öz dövlətini yaşadı.

2010-cu il sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli sərkərdə Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalandı. Təessüf ki, 13 il keçədə, müvafiq dövlət orqanları bunu realaşdırıblar. Yəqin ki, tezlikdə bu sərəncamın tələbi reallaşacaq və bu abidə xalqımızın şərflə tarixini, böyük şəxsiyyətini ləkələyənlərə ən mükəmməl cavab olacaq.

**Elçin Bayramlı
arşadırmaçı-jurnalist**

İnsan psixologiyası gərgin olarkən nə etməli?

Hər gün havanın bir üzünü görürük. Bir gün əsl bahar havası, gənəş icimizi isidir səhəri gün yağış, şaxta, külək və qar ilə qarşılışırıq. Təbii ki bu da insan psixologiyasına təsirsiz ötüşmür". Bu sözləri SIA-ya açıqlamasında psixoloq Fəridə Şərifova bildirib. Onun sözlərinə görə, havanın qəfil dəyişməsi insanın əhval-ruhiyyəsinə təsir edərək əsəbilik, narahatlıq və həssaslığa səbəb ola bilir. Mənfi hava dəyişikliyi, yəni daha az güneşli, yağılı mühitlər depressiyaya səbəb ola bilər. Araştırmalardan məlumdur ki, havanın temperaturu və gün işığı insan psixologiyasına təsir edir.



Psixoloq aydınlıq gətirdi

Əvi maddədir. Serotoninin çatışmazlığında yorğun və utancaq əhval-ruhiyyə, artan narahatlıq, bədbəxtlik, yuxuya getməkdə çətinlik və ya yuxuya keçid kimi vəziyyətlər meydana gələ bilər. Bu səbəbdən serotoninin səviyyəsinin psixoloji və fizioloji sağlamlıq baxımından tarzlılıqda olması vacibdir. Ona görə də dəyişkən havaların bizlərə mənfi təsirini azaltmaq üçün serotoninin səviyyəsini nizamda saxlamaq məsləhət görülür. Bu səviyyəni tarzlılıqda saxlamaq üçün:

idman etmek, gün işində vaxt keçirmək, stresli vəziyyətlərdən və hadisələrdən mümkün qədər uzaq olmaq, triptofan, B6, B9, B12 vitaminları ilə zəngin qidalara qəbul etmək, spiri və kofein istehlakını minimuma endirmək kömək edəcəkdir.

Banuçiçək Hüseynli



Bəs hava ilə insan psixologiyası arasında hansı əlaqə var?

Havanın qəfil dəyişməsi nəticəsində biz bioloji və psixoloji dəyişikliklər yaşayırıq. Qış aylarında daha çox yorğun, enerjisi az olan və yüksək kalorili qidalara qəbul etməyə üstünlük verdiyimiz halda, yaz-yay aylarında daha canlı, daha enerjili və daha az kalorili qidalara qəbul etməyə üstünlük veririk. Havanın qəfil dəyişməsi nəticəsində: depressiya, həddindən artıq emosionallıq, həssaslıq və ya konfliktə meyl, yorğunluq, oynaq və baş ağrıları, yuxuya getmədə problemlər və ya həddindən artıq yatmaq, qida qəbulunda dəyişiklik baş verə bilər. Məlumdur ki, insanlar yağılı, buludlu havalarda daha introvert və pessimist əhval-ruhiyyədə, həddindən artıq isti havalarda isə səbirsiz, süst və yorğun əhval-ruhiyyədədirler. Güneşli, açıq, temiz hava insan psixologiyasına müsbət təsir göstərir.

Bəs bunun səbəbi nədir?

Tədqiqatlar göstərir ki, gənəş işığı bədənimizdə serotoninini artırır. Serotonin isə psixologiyamızı tarzlılıqda saxlayan, canlılıq, xoşbəxtlik hissi verən, yuxu dövrümüzü tənzimləməye kömək edən, diqqətimizi cəmləmeye dəstək olan, beyondəki hüceyrələr arasında əlaqəni təmin edən kimy-

Kərə yağının idxalı niyə artıb?

"Kərə yağının idxalında həm dəyər, həm də qiymət ifadəsində artımlar olub. Bir ton kərə yağının orta idxal qiyməti 2021-ci ildəki 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara yüksəlib". Bu sözləri SIA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu hər tona olan göstəricilərdə hesablaşsaq, gərərik ki, 11% artım olub: "Nəzərə alsaq ki, öten il ortalamə inflasiya səviyyəsi 13,9, ərzaq inflasiyası isə 20%-den artıq olub, bunun qarşılığında kərə yağıının qiymətində hər tona görə hesablaşdıraqda artımın daha az olduğunu gərərik. Yəni, buna görə də idxal olunmuş kərə yağıının qiyməti ümumi göstəricilərdən aşağı səviyyədədir. Hesab edirəm ki, kərə yağıının idxalının artmasına təbii olaraq tələbatın çox olması təsir göstərir".

Iqtisadçı sözlərinə davam edərək bildirib ki, xüsusilə də yerli istehsal olunmuş məhsulların dax-



Bu futbolçu "Mançester Siti"nin tarixinə düşdü

Mançester Siti"nin hücumcusu Erling Haaland UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində "Leypsiq"le oyunda (7:0) penta-trik etməklə rekordlar qırıb. Belə ki, norveçli forward mövsüm ərzində vurduğu qolların sayını 39-a çatdırıb. Bununla da o, Mançester təmsilçisinin heyətində bir mövsümde ən çox qol

vuran futbolcu olub.

Haaland 1928-1929-cu il mövsümündə 38 dəfə rəqib qapılara yol tapan Tommi Consonun rekordunu yeniləyib. "Opta"nın məlumatına görə, Haaland, həmcinin Çempionlar Liqasında 30-dan çox qol vurmağı bacaran ən gənc futbolcu olub. O, buna 22 yaş 236 günlüğündə nail olub.

"Nar" Müştəri Xidmətləri artıq KOBİA-da

Nar" Kiçik və Orta Biznesin İnkıfəfi Agentliyində (KOBİA) yeni müştəri xidməti məntəqəsini istifadəyə verdi. Artıq kiçik və orta bizneslə məşğul olmaq istəyən şəxslər heç yana getmədən, elə agentliyin binasında "Nar" müştəri xidmətləri məntəqəsinə yaxınlaşaraq, "ASAN İmza" xidmətinə qoşula bilir.

Yeni xidmət məntəqəsi bütün "Nar" müştəri üçün xidmətə açıqdır. Eynilə, "Nar" Mərkəzlərində olduğu kimi, KOBİA-da fəaliyyət göstərən xidmət məntəqəsi də hər bir müştəri sorğusunu qeydə alır və abunə əməliyyatlarını yerinə yetirir, həmcinin mövcud xidmətlər haqqında məlumat təqdim edir.

Xidmət məntəqəsi KOBİA-nın binasında – Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə yerləşir. İş saatları, KOBİA-nın iş saatlarına müvafiq olaraq, həftəçi saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Nahar fəsiləsi saat 13:00-dan 14:00-a kimidir. Həftəsonları isə qeyri-iş gündür.

"Nar" müştəriyönümlü siyasetinə uyğun olaraq, abunəçiləri üçün ən sıxlıqla rahat və əlçatan etmək üçün ən müasir stan-



artlara cavab verən "Nar" Müştəri Xidmətləri Mərkəzlərinin sayını artırmaqdə davam edir. Siz ən yaxın "Nar" Müştəri Xidmətləri Mərkəzini yerini öyrənmək üçün nar.az/maps vəb səhifəsinə keçə, 777 Çağrı Xidmətinə zəng edə, və ya "Nar"ın sosial media səhifələrinə yaza bilərsiniz. "Nar" hal-hazırda 2,2 milyon abunəciyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 4 ilde Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatorordur. Mobil operator müştəriyönümlük strategiyasına sadıq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Iqtisadçı səbabını açıqladı

İ bazara yönəlik həcmimin azalması idxalın artmasında önemli yer tutur: "Məsələn, 2022-ci ildə ölkədə istehsal olunmuş kərə yağı xaricə daha çox ixrac olunmuşdu. Nəticə etibarilə, yerli tələbatı ödəmək üçün idxal məhsullarından istifadə olunub. Yağdan istifadə artımının bu qədər olması gözənlənilən deyil. Bir sözə, kərə yağı idxalının artmasında iki əsas səbab var. Biri tələbat artımı, digəri isə yerli istehsalın daxili bazara yönələn həcminin azalmasıdır".

Ləman Əlizadə

**Baş redaktor:
Bəhruz Quliyev**

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az
"ƏLİNÇƏ" AZƏRBAYCAN XEYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 3600